

TEST: 0530#01#Y15#01

| | |
|-----------------------|--------------------------------------|
| Test | 0530#01#Y15#01 |
| Fənn | 0530 - Müasir inteqrasiya prosesləri |
| Təsviri | [Təsviri] |
| Müəllif | Aslanova G. |
| Testlərin vaxtı | 80 dəqiqə |
| Suala vaxt | 0 Saniyə |
| Növ | İmtahan |
| Maksimal faiz | 500 |
| Keçid balı | 170 (34 %) |
| Suallardan | 500 |
| Bölmələr | 33 |
| Bölmələri qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Köçürməyə qadağa | <input checked="" type="checkbox"/> |
| Ancaq irəli | <input type="checkbox"/> |
| Son variant | <input checked="" type="checkbox"/> |

BÖLMƏ: 0101

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0101 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: İnteqrasiya sözünün latıncadan mənası ; (Çəki: 1)

- bütöv, tam"
- əməkdaşlıq"
- inkişaf"
- daxil olma"
- ayrılma"

Sual: Milli dövlətlərin bir-birlərindən uzaqlaşması adlanır. (Çəki: 1)

- dezinteqrasiya

- sesessiya
 - reintegrasiya
 - interpretasiya
 - şaquli integrasiya
-

Sual: İntegrasiya ilə bağlı fikirlərdən biri yanlıştır. (Çəki: 1)

- NATO qarşılıqlı tarazlıq integrasiyası əsasında qurulmuşdur.
 - İntegrasiya tarazlıq baxımından iki yerə bölünür.
 - İntegrasiya prosesləri hətta bir siyasi vahidin daxilində də gedə bilər
 - Qarşılıqlı tarazlıq integrasiyasına regional və beynəlxalq qurumlar çərçivəsində azad şəkildə əməkdaşlıq edən ölkələr daxildir.
 - OPEK, İslam konfransı və BMT qarşılıqlı tarazlıq integrasiyası əsasında qurulmuşdur.
-

Sual: Belə integrasiyada güclü və qüdrətli bir dövlət, öz imkanlarından istifadə edərək rəhbərliyi əlinə alır, qurumun hədəflərini habelə, fəaliyyət proqramını müəyyənləşdirir. Digər havadarlıq edən dövlətlər isə, onun ətrafında birləşirlər. (Çəki: 1)

- Qarşılıqlı tarazlığa malik olmayan integrasiya
 - Qarşılıqlı tarazlıq integrasiyası
 - Siyasi integrasiya
 - İqtisadi integrasiya
 - Regional integrasiya
-

Sual: İntegrasiya coğrafi əhatə dairəsi baxımından neçə yerə bölünür? (Çəki: 1)

- 4
 - 2
 - 5
 - 3
 - Belə bir təsnifat yoxdur.
-

Sual: Biri coğrafi əhatə dairəsi baxımından integrasiyanın növlərinə aid deyil. (Çəki: 1)

- Lokal səviyyədə
 - Regional səviyyədə
 - Subregional səviyyəsində
 - Kontinental səviyyədə
 - Ümumdünya səviyyəsində
-

Sual: Regional səviyyədə integrasiya birliyinə aiddir. (Çəki: 1)

- Türkiyə və İsrail arasındakı təhlükəsizlik birliyi.
 - BMT
 - ASEAN
 - Avropa İttifaqı
 - NAFTA
-

Sual: Avropa İttifaqı coğrafi baxımdan inteqrasiyanın bu növünə aiddir. (Çəki: 1)

- Kontinental səviyyədə
 - Regional səviyyədə
 - Subregional səviyyəsində
 - Lokal səviyyədə
 - Ümumdünya səviyyəsində
-

Sual: ASEAN coğrafi baxımdan inteqrasiyanın bu növünə aiddir. (Çəki: 1)

- Subregional səviyyədə
 - Regional səviyyədə
 - Kontinental səviyyəsində
 - Lokal səviyyədə
 - Ümumdünya səviyyəsində
-

BÖLMƏ: 0102

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0102 |
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: İnteqrasiyanın formalaşmasına təsir edən şərtlərə aid deyil. (Çəki: 1)

- Müştərək hədəfin yaxud, təhlükənin məhv olması
 - Mədəniyyət, tarix, dil, din, məzhəb, ideoloji, irqi, milli və adət-ənənə müştərəkliyi.
 - Coğrafi və təbii faktorlar baxımından yaxınlıq.
 - Mədəni-maarif, iqtisadi-siyasi və təhlükəsizlik sahələri üzrə ümumi təhlükə qarşısında qalan ölkələrin inteqrasiyası
 - Ölkə başçılarının siyasi dostluq rəbitələri əsasında yaranan inteqrasiya
-

Sual: Dezinteqrasiyaya səbəb ola biləcək amillərə aid deyil. (Çəki: 1)

- İnteqrasiya qurumunun rəhbərliyini öz öhdəsinə almış daha üstün siyasi-geopolitik gücə malik olan dövlətlərin olması
 - Müştərək hədəfin yaxud, təhlükənin məhv olması;
 - Rəqib qüvvə və qurumların mövcudluğu;
 - Hər hansı bir regional qurumun üzvlərinin geopolitik baxımından nisbi bərabərlikləri, onlar arasında rəqabətin formalaşması
 - Mədəniyyət baxımından təzadların, qarşılıqlı ziddiyyətlərin və müttəfiqliyin mövcudluğu;
-

Sual: İnteqrasiyanın formalaşmasına təsir edən şərtlərə aiddir. (Çəki: 1)

- Ölkə başçılarının siyasi dostluq rəbitələri əsasında yaranması

- Mədəniyyət baxımından təzadların, qarşılıqlı ziddiyyətlərin və müttəfiqliyin mövcudluğu;
 - Müştərək hədəfin yaxud, təhlükənin məhv olması;
 - Rəqib qüvvə və qurumların mövcudluğu;
 - Hər hansı bir regional qurumun üzvlərinin geopolitik baxımından nisbi bərabərlikləri, onlar arasında rəqabətin formalaşması
-

Sual: Dezintegrasiyaya səbəb ola biləcək amillərə aiddir. (Çəki: 1)

- Müştərək hədəfin yaxud, təhlükənin məhv olması
 - Mədəniyyət, tarix, dil, din, məzhəb, ideoloji, irqi, milli və adət-ənənə müştərəkliyi.
 - Coğrafi və təbii faktorlar baxımından yaxınlıq.
 - Mədəni-maarif, iqtisadi-siyasi və təhlükəsizlik sahələri üzrə ümumi təhlükə qarşısında qalan ölkələrin integrasiyası
 - Ölkə başçılarının siyasi dostluq rəhbərliyi əsasında yaranması
-

Sual: İntegrasiya qurumlarının xüsusiyyətlərinə aid deyil. (Çəki: 1)

- Bu qurumlar adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;
 - Bu qurumlar demokratik üsulla idarə olunurlar və belə qurumların üzvləri ümumi qərarların qəbul edilməsində bərabər rol oynayırlar;
 - İntegrasiya qurumunun üzvləri habelə, onların başçıları ölkədaxili və beynəlxalq həmkarlığa daha çox üstünlük verirlər;
 - Bu üzvlər beynəlmiləl mənafeləri, milli mənafelərdən üstün tuturlar
 - Qurumun üzvləri və dövlətlər bəşər cəmiyyəti qarşısında başqalarından daha artıq məsuliyyət hiss edirlər.
-

Sual: Daxilində dezintegrasiya prosesləri baş verən qurumların xüsusiyyətlərinə aid deyil. (Çəki: 1)

- Daxilində dezintegrasiya prosesləri baş verən qurumların xüsusiyyətlərinə aid deyil.
 - Daxilində dezintegrasiya prosesləri baş verən qurumların xüsusiyyətlərinə aid deyil.
 - Bu üzvlər adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;
 - Qurumun üzvləri və onların rəhbərləri özlərini beynəlxalq müqavilələr və qanunlar qarşısında o qədər də cavabdeh saymırlar;
 - Həmin siyasi sistemin üzvlərinin mövcudluğu müvəqqəti xarakter daşıyır və onlar başqalarının hakimiyyəti altına düşə biləcəkləri ehtimalına görə daim nigaran olurlar.
-

Sual: Daxilində dezintegrasiya prosesləri baş verən qurumların xüsusiyyətlərinə aiddir. (Çəki: 1)

- Bu qurumlar adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;
- Bu qurumlar adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;
- İntegrasiya qurumunun üzvləri habelə, onların başçıları ölkədaxili və beynəlxalq həmkarlığa daha çox üstünlük verirlər;
- Bu üzvlər beynəlmiləl mənafeləri, milli mənafelərdən üstün tuturlar;
- Qurumun üzvləri və dövlətlər bəşər cəmiyyəti qarşısında başqalarından daha artıq məsuliyyət hiss edirlər.

Sual: İnteqrasiya qurumlarının xüsusiyyətlərinə aiddir. (Çəki: 1)

- Bu üzvlər beynəlmiləl mənafeləri, milli mənafeərdən üstün tuturlar.
 - Bu sistemin üzvləri və siyasi-ideoloji rəhbərləri daxiləqapanma və özünü təcrid hisslərinə mübtəla olurlar;
 - Bu üzvlər adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;
 - Qurumun üzvləri və onların rəhbərləri özlərini beynəlxalq müqavilələr və qanunlar qarşısında o qədər də cavabdeh saymırlar;
 - Həmin siyasi sistemin üzvlərinin mövcudluğu müvəqqəti xarakter daşıyır və onlar başqalarının hakimiyyəti altına düşə biləcəkləri ehtimalına görə daim nigaran olurlar.
-

Sual: İqtisadi fəaliyyət birliyinin yaranması üçün vacib olan şərtlərə aid deyil. (Çəki: 1)

- Hər bir qrup ölkələrdə yaranan iqtisadi problemə tərəflər razı olarsa kənar ölkə müdaxilə edə bilər.
 - İqtisadi birliyə qoşulan dövlətlər iqtisadi inkişaf baxımından yaxın olmalıdırlar.
 - Bu ölkələr ümumi sərhəddə malik olmalıdırlar.
 - Tarixən onların arasında sağlam iqtisadi münasibətlər mövcud olmalıdır.
 - Hər bir qrup ölkələrdə yaranan iqtisadi problem ümumi birliyin gücü ilə həll olunmalıdır.
-

Sual: İnteqrasiya proseslərinin yüksək həddə çatması hesab olunur. (Çəki: 1)

- 1990-cı illər
 - 2000-ci illər
 - 1980-ci illər
 - 1960-cı illər
 - 1970-ci illər
-

BÖLMƏ: 0103

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0103 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: İnteqrasiya prosesinə daxil olan ölkə üçün əlverişli şərtlərə aid deyil. (Çəki: 1)

- İnteqrasiya prosesini artırması məhsuldar qüvvələrin milli təsərrüfat sistemindən kənara çıxmasına təsir etmir.
 - İnteqrasiya əməkdaşlığı bu qruplaşma daxilində maliyyə, material, digər ehtiyatların hərəkətinə zəmin yaradır.
 - Bütün istiqamətlərdə əməkdaşlığı genişləndirir.
 - İqtisadi rəqabətdə müəyyən üstünlüyə nail olmaq imkanı verir.
 - Əmək, yeni texnologiya və s. də mübadiləsi baş verir.
-

Sual: İnteqrasiyanın mərhələlərinə aid deyil. (Çəki: 1)

- Maliyyə ittifaqı
 - Azad ticarət zonası
 - Gömrük ittifaqı
 - Ümumi bazar
 - İqtisadi və valuta ittifaqı
-

Sual: İqtisadi inteqrasiyanın ən sadə forması hesab edilir. (Çəki: 1)

- Azad ticarət zonası
 - Siyasi ittifaq
 - Gömrük ittifaqı
 - Ümumi bazar
 - İqtisadi və valuta ittifaqı
-

Sual: İnteqrasiyanın «azad ticarət zonası » mərhələsinə aid deyil. (Çəki: 1)

- Daxildən gömrük xidməti ləğv edilir
 - Birliyin üzvü olan ölkələr gömrük tariflərini ləğv edirlər.
 - Ticarət məhdudiyyətlərini ləğv edirlər.
 - Bura daxil olmayan üçüncü dövlət üçün özləri müstəqil siyasət yeridirlər.
 - İnteqrasiyanın belə forması Avropa Azad Ticarət Birliyi (AATB) , NAFTA, ASEAN çərçivəsində həyata keçirilir.
-

Sual: İqtisadi inteqrasiyanın ikinci əsas forması hesab olunur. (Çəki: 1)

- Gömrük ittifaqı
 - Siyasi ittifaq
 - Azad ticarət zonası
 - Ümumi bazar
 - İqtisadi və valuta ittifaqı
-

Sual: Gömrük İttifaqı» mərhələsinin xüsusiyyətlərinə aid deyil. (Çəki: 1)

- Kapitalın azad hərəkətinə yol açılır
 - Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir.
 - Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.
 - Gömrük tariflərini ləğv edirlər.
 - Ticarət məhdudiyyətlərini ləğv edirlər.
-

Sual: Ümumi bazar»ın "Azad ticarət zonası" və «Gömrük İttifaqı»ndan fərqi (Çəki: 1)

- Kapitalın və işçi qüvvəsinin azad hərəkətinə yol açılır.
 - Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir.
 - Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.
 - Gömrük tariflərini ləğv edirlər.
 - Ticarət məhdudiyyətlərini ləğv edirlər.
-

Sual: İqtisadi və valyuta ittifaqı»nın əsas səciyyəvi cəhəti ; (Çəki: 1)

- Ümumi iqtisadi və valyuta-maliyyə siyasətə keçirilməsi
- Vahid federativ (konfederativ) dövlət yaradılması
- Daxildən gömrük xidməti ləğv edilib, onların vəzifəsinin vahid gömrük ərazisinə verilməsi
- Kapitalın və işçi qüvvəsinin azad hərəkəti
- Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti

Sual: Pozulmuş ardıcılığı bərpa edin; Məhsuldar qüvvələrin inkişafı →..... → istehsalın və kapitalın beynəlmilləşməsi → iqtisadi inteqrasiya. (Çəki: 1)

- beynəlxalq əmək bölgüsü
- siyasi inteqrasiya
- gömrük ittifaqı
- ticarətin liberallaşması
- azad ticarət zonası

BÖLMƏ: 0201

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0201 |
| Suallardan | 15 |
| Maksimal faiz | 15 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Bu prosesin əsasında müstəqil fəaliyyət göstərən subyektlərin iqtisadi maraqları və beynəlxalq əmək bölgüsü durur. (Çəki: 1)

- iqtisadi inteqrasiya
- siyasi inteqrasiya
- federativ dövlətin yaranması
- beynəlxalq əmək bölgüsü
- dezinteqrasiya

Sual: İnteqrasiya prosesləri nəyin inkişafına gətirib çıxarır ? (Çəki: 1)

- iqtisadi regionalizmin
- lokalizmin
- federativ dövlətin yaranması
- dezinteqrasiya
- reinteqrasiya

Sual: İqtisadi regionalizmlə bağlı fikirlərdən biri yanlıştır. (Çəki: 1)

- İqtisadi regionalizmin proteksionist cəhətlərinə rast gəlinmir
- İnteqrasiya prosesləri iqtisadi regionalizmin inkişafına gətirib çıxarır

- İqtisadi regionalizm nəticəsində ayrı-ayrı ölkələr qrupu öz aralarında ticarət və istehsal amillərinin regionlararası hərəkəti üçün daha əlverişli şərait yaradırlar.
 - Regionalizm üçüncü ölkələrlə ticarət şəraitini pisləşdirməyə qədər o beynəlxalq iqtisadiyyatın inkişafının müsbət amili hesab edilir.
 - İqtisadi regionalizm bir qrup ölkələr arasında əlaqələri sadələşdirərkən bütün digər ölkələrlə əlaqələri mürəkkəbləşdirməməlidir.
-

Sual: İqtisadi regionalizm hansı halda beynəlxalq iqtisadiyyatın inkişafının müsbət amili hesab edilir. (Çəki: 1)

- üçüncü ölkələrlə ticarət şəraitini pisləşdirməyə qədər
 - proteksionizmdən istifadə etmədiyi halda
 - üçüncü ölkələrlə əlaqələri mürəkkəbləşdirdiyi halda
 - inteqrasiya edən ölkələr qrupu ilə qarşılıqlı iqtisadi əlaqələri liberallaşdırarsa
 - inteqrasiya edən ölkələr qrupu ilə əlaqələrini sadələşdirdiyi halda
-

Sual: İnteqrasiyanın digər qarşılıqlı iqtisadi fəaliyyət formalarından fərqləndirən əlamətlərinə aid deyil. (Çəki: 1)

- üzv-ölkələrin iqtisadiyyatlarında struktur dəyişikliklərinin olmaması
 - üzv-ölkələrin iqtisadi siyasətinin razılaşdırılması
 - milli qanunvericiliklərin, norma və standartların yaxınlaşması;
 - istehsalda, elm və texnikada beynəlxalq ixtisaslaşma və kooperasiyanın geniş inkişafı;
 - inteqrasiya prosesinin məqsədyönlü tənzimlənməsi, regional idarəetmə orqanlarının inkişafı.
-

Sual: İnteqrasiyanın məqsədlərinə aid deyil. (Çəki: 1)

- Qeyri xidmət sahələrinin artırılması
 - Əlverişli xarici siyasət mühitinin yaradılması
 - İqtisadiyyatın struktur dəyişikliklərinə dəstək
 - Milli sənayenin gənc sahələrinin dəstəklənməsi
 - Dünya bazarlarında mövqelərin gücləndirilməsi
-

Sual: Azad iqtisadi zonaların yaratdığı təsirlərə aid deyil. (Çəki: 1)

- Milli sənaye məhsulunun texniki səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə həmişə yaxşı təsir göstərir
 - Daxili bazarda rəqabəti gücləndirir.
 - İdxalın liberallaşır.
 - Bir sıra milli istehsalçılar üçün təhlükə yaranır,
 - Əgər dövlət tərəfindən müvafiq dəstək olmazsa, xarici istehsalçılar yerli istehsalçıları öz milli bazarlarından sıxışdırıb çıxara bilərlər.
-

Sual: Azad iqtisadi zonaların mənfi təsirlərinə aid deyil. (Çəki: 1)

- Dövlət tərəfindən xarici istehsalçılar üçün müvafiq dəstəyin olması
- Həmişə milli sənaye məhsulunun texniki səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə yaxşı təsir göstərməməsi.
- Milli istehsalçılar üçün təhlükə yaradır, onların müflis olması.

- Xarici şirkətlərin daxil olduqları ölkənin sənaye strukturlarında möhkəmlənib qalmaq təhlükəsi
 - Xarici istehsalçıların yerli istehsalçıları öz milli bazarlarından sıxışdırıb çıxarma ehtimalının olması
-

Sual: Azad ticarət zonasının xüsusiyyətlərinə aid deyil. (Çəki: 1)

- Azad ticarət zonasının yaradılması daimi fəaliyyət göstərən idarəetmə orqanının mövcudluğunu nəzərdə tutur.
 - Birliyin üzvü olan ölkələr gömrük tariflərini ləğv edirlər.
 - Ticarət məhdudiyyətlərini ləğv edirlər.
 - Bura daxil olmayan üçüncü dövlət üçün özləri müstəqil siyasət yeridirlər.
 - İnteqrasiyanın belə forması Avropa Azad Ticarət Birliyi (AATB) , NAFTA, ASEAN çərçivəsində həyata keçirilir
-

Sual: Gömrük ittifaqlarına aid deyil. (Çəki: 1)

- Tənzimləyici institutların mövcudluğu zəruri deyil.
 - Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir.
 - Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.
 - Gömrük tariflərini ləğv edirlər.
 - Ticarət məhdudiyyətlərini ləğv edirlər.
-

Sual: Azad ticarət zonası ilə Gömrük ittifaqının oxşar cəhəti ; (Çəki: 1)

- Birliyin üzvü olan ölkələr gömrük tariflərini və ticarət məhdudiyyətlərini ləğv edirlər.
 - Bura daxil olmayan üçüncü dövlət üçün özləri müstəqil siyasət yeridirlər
 - Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.
 - Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir.
 - Daimi fəaliyyət göstərən idarəetmə orqanının mövcudluğunu nəzərdə tutulmur.
-

Sual: Gömrük ittifaqının verilən xüsusiyyətlərindən biri yanlıştır. (Çəki: 1)

- Bütün istehsal və istehlak olunan əmtəələrin hamısı üçün gömrük tariflərinin eyniləşdirilməsini nəzərdə tutulur.
 - Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir.
 - Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.
 - Tənzimləyici institutların mövcudluğu zərurətə çevrilir.
 - Ticarət məhdudiyyətlərini ləğv edirlər.
-

Sual: K.Blank, Q.Marks, L.Houq bu nəzəriyyənin müəllifdirlər; (Çəki: 1)

- "çoxsəviyyəli idarəetmə konsepsiyası"
- "yeni institutsionalizm"
- "federalizm "
- "kommunikativ konsepsiya"
- "dirijizm"

Sual: D. Ruqqiyə görə bu nəzəriyyənin predmetini "postmodern beynəlxalq siyasi reallıq formaları"nın öyrənilməsi təşkil edir. (Çəki: 1)

- "çoxsəviyyəli idarəetmə konsepsiyası"
 - "yeni institusionalizm"
 - "federalizm "
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
-

Sual: İnteqrasiya nəzəriyyələri ilə bağlı fikirlərdən biri yanlışıdır. (Çəki: 1)

- Nəzəriyyələrin yalnız bir neçəsi inteqrasiyanın bütöv mənzərəsini yarada bilir.
 - Bütün qeyd olunan nəzəriyyələr inteqrasiyanı müsbət proses kimi qəbul edir.
 - Heç bir nəzəriyyə bitkin inteqrasiya nəzəriyyəsi hesab edilə bilməz.
 - Hər bir yanaşma ayrıca bir aspekt üzərində diqqət cəmləşdirir.
 - Əksər nəzəriyyələr dünyada mövcud olan konkret inteqrasiya modellərinin tədqiqi üzərində qurulur.
-

BÖLMƏ: 0202

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0202 |
| Suallardan | 19 |
| Maksimal faiz | 19 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Gömrük ittifaqına aiddir. (Çəki: 1)

- Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir
 - Bütün istehsal və istehlak olunan əmtəələrin hamısı üçün gömrük tariflərinin eyniləşdirilməsini nəzərdə tutulur.
 - Bura daxil olmayan üçüncü dövlət üçün özləri müstəqil siyasət yeridirlər.
 - Tənzimləyici institutların mövcudluğu zəruri deyil.
 - Kapitalın və işçi qüvvəsinin azad hərəkətinə yol açılır.
-

Sual: Azad ticarət zonasına aiddir. (Çəki: 1)

- Birliyin üzvü olan ölkələr gömrük tariflərini və ticarət məhdudiyyətlərini ləğv edirlər.
 - Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir.
 - Kapitalın və işçi qüvvəsinin azad hərəkətinə yol açılır.
 - Tənzimləyici institutların mövcudluğu zərurətə çevrilir.
 - Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.
-

Sual: İnteqrasiyanın inkişafında vahid bazar mərhələsi hansı inteqrasiya qrupunda reallaşmışdır? (Çəki: 1)

- Avropa İttifaqı
 - MDB
 - ASEAN
 - GUAM
 - NAFTA
-

Sual: Beynəlxalq iqtisadi inteqrasiyanı iqtisadi aspektdən qiymətləndirən alimlərdən deyil. (Çəki: 1)

- P. Robson
 - P. Şuman
 - J. Monne
 - B. Benua
 - J. Reuff
-

Sual: Beynəlxalq iqtisadi inteqrasiyanın mövcud olduğu şərtlərə aid deyil. (Çəki: 1)

- sosial sabillik, məşğulluğun yüksəldilməsi
 - coğrafi amillərin yaxınlığı
 - milli (adət-ənənənin, hüquqi-siyasi mədəniyyətin və s.) faktorların yaxınlığı
 - iqtisadi inkişaf səviyyəsinin nisbi uyğunluğu
 - xalqların siyasi iradəsi
-

Sual: İnteqrasiyanın federalist modelinin müəllifi olmuşdur. (Çəki: 1)

- A. Spinelli
 - P. Şuman
 - J. Monne
 - B. Benua
 - J. Reuff
-

Sual: Qərbi Avropada inteqrasiyanın erkən mərhələlərində bu konsepsiyalar təşəkkül tapdı. (Çəki: 1)

- "federalizm və funksionalizm"
 - "neofunksionalizm"
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
 - "Konstruktivist"
-

Sual: A. Spinelli hansı konsepsiyanın müəllifidir. (Çəki: 1)

- "federalizm "
 - "neofunksionalizm"
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
 - "Konstruktivist"
-

Sual: Bu nəzəriyyəyə görə inteqrasiya milli dövlətə və dövlətlər birliyinə "qovuşmağa" səy göstərmədən də ittifaq yaratmağa imkan verir. Bütövlükdə avtonom olaraq qalan milli dövlət səlahiyyətlərinin bir qismini ümumi qurumlara həvalə edir. (Çəki: 1)

- "federalizm "
 - "neofunksionalizm"
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
 - "Konstruktivist"
-

Sual: "Funksionalizm" nəzəriyyəsinin müəllifi ; (Çəki: 1)

- D.Mitrani
 - K.Düyz
 - E.Moravçik,
 - Yan Tinbergen
 - R.Hansen,
-

Sual: "Neofunksionalizm" nə vaxt təşəkkül tapdı. (Çəki: 1)

- XX əsrin 60-70-ci illəri
 - XX əsrin 40-50-ci illəri
 - XX əsrin 80-90-cı illəri
 - XX əsrin 50-60-cı illəri
 - XX əsrin 70-80-ci illəri
-

Sual: Neofunksionalistlərə aid deyil. (Çəki: 1)

- Yan Tinbergen
 - E.Haas,
 - P.Şmitter,
 - L.Lindberg
 - A.Etsioni
-

Sual: Neofunksionalistlərə aiddir. (Çəki: 1)

- L.Lindberg
 - K.Düyz
 - E.Moravçik,
 - R.Hansen,
 - D.Mitrani
-

Sual: E.Haas, L.Lindberg və A.Etsioni bu nəzəriyyənin tərəfdarlarıdır ; (Çəki: 1)

- "neofunksionalizm"
 - "federalizm "
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
 - "Konstruktivist"
-

Sual: Bu yanaşmaya görə milli dövlətin öz suverenliyinə aid olan heç bir məsələdə səlahiyyətlərinin heç bir quruma verilmədiyini mütləq prinsip kimi vurğulayır. Dövlətin inteqrasiya proseslərində rolu alternativsizdir. (Çəki: 1)

- "dövlətlərarası yanaşma "
 - "federalizm "
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
 - "konstruktivist yanaşma"
-

Sual: "Dövlətlərarası yanaşma" konsepsiyasının müəllifindən biridir. (Çəki: 1)

- E.Moravçik,
 - E.Haas,
 - P.Şmitter,
 - L.Lindberq
 - A.Etsioni
-

Sual: K.Telen və S.Steynmo bu konsepsiyanın müəllifidir. (Çəki: 1)

- "yeni institusionalizm"
 - "federalizm "
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
 - "konstruktivist yanaşma"
-

Sual: Bu yanaşmada institutların (birliklər, fondlar, qurumlar, mərkəzlər və s.) dövlətin ümumi maraqları və strategiya seçiminə dəstək olması, proseslərin daha intensiv getməsinə, xalqların bir-birini tanımasına yardım etməsi ideyasını göstərmək olar. (Çəki: 1)

- "yeni institusionalizm"
 - "federalizm "
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
 - "konstruktivist yanaşma"
-

Sual: "Yeni institusionalizm" konsepsiyasının müəllifləri ; (Çəki: 1)

- K.Telen və S.Steynmo
 - E.Moravçik, E.Haas,
 - P.Şmitter, Y.Tinbergen
 - L.Lindberq, S.Hoffman
 - A.Etsioni, Q.Marks
-

BÖLMƏ: 0203

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0203 |
| Suallardan | 19 |
| Maksimal faiz | 19 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |

Sual: Bu nəzəriyyəyə görə konkret insanların tələbatları və ictimai rifah, dövlətin müqəddəsliyi və hər hansı əsas ideologiya ilə müqayisədə prioritet hesab olunmalıdır. Bu nəzəriyyədə dövlətin tənqidi iki müddəaya əsaslanır. (Çəki: 1)

- "neofunksionalizm"
- "federalizm "
- "kommunikativ konsepsiya"
- "dirijizm"
- "Konstruktivist"

Sual: Neofunksionalizmə görə inteqrasiya prosesinin praktiki mexanizmlərinə aid deyil. (Çəki: 1)

- Milli dövlətin öz suverenliyinə aid olan heç bir məsələdə səlahiyyətlərinin heç bir quruma verilməməlidir
- İnteqrasiya siyasətin ali hesab olunan məsələlərindən başlamalı, eyni zamanda iqtisadiyyatın həlledici sahələrini də əhatə etməlidir.
- Milli dövlətdən maksimum müstəqil olan və sonrakı inteqrasiyanın fəal iştirakçısına çevrilə bilən müvafiq idarəetmə orqanı yaradılmalıdır.
- Sürətli inteqrasiya yaxın sahələrə də öz "təzyiqini" göstərir, inteqrasiyanın genişlənməsinə səbəb olur.
- İnteqrasiya proseslərinin genişlənməsi və dərinləşməsi ümumi institutların yaranmasına səbəb olur və siyasi inteqrasiya iqtisadi əməkdaşlığın nəticəsi kimi çıxış edir.

Sual: Neofunksionalistlərə görə hansı inteqrasiya bloku siyasi inteqrasiya potensialına malikdir? (Çəki: 1)

- Avropa İttifaqı
- MDB
- ASEAN
- GUAM
- NAFTA

Sual: "Kommunikativ konsepsiya"nın müəllifi ; (Çəki: 1)

- K.Düyz
- L.Lindberg
- E.Moravçik,
- R.Hansen,
- D.Mitrani

Sual: Bu konsepsiya "plüralist" və ya "transaksionalist" yanaşma kimi də mövcuddur. (Çəki: 1)

- "kommunikativ konsepsiya"
- "federalizm "

- "funksionalizm"
 - "dirijizm"
 - "Konstruktivist"
-

Sual: Bu nəzəriyyənin digərləri ilə müqayisədə üstünlüyü onun inteqrasiya proseslərini heç bir mövcud formal bloklarla (modellərlə) məhdudlaşdırmamağa, ən ümumi, universal xüsusiyyətləri müəyyən etməyə cəhd etməsidir. (Çəki: 1)

- "kommunikativ konsepsiya"
 - "federalizm "
 - "funksionalizm"
 - "dirijizm"
 - "Konstruktivist"
-

Sual: Bu nəzəriyyənin qüsurlu cəhəti təhlükəsizliyin konkret inteqrativ mexanizmlərinin təsvirini, inteqrasiyanın səviyyəsini göstərən aydın meyarlarını təklif edə bilməməsidir. (Çəki: 1)

- "kommunikativ konsepsiya"
 - "federalizm "
 - "funksionalizm"
 - "dirijizm"
 - "Konstruktivist"
-

Sual: "Kommunikasiya konsepsiyası"na aid cəhətlərdən biri yanlış verilmişdir. (Çəki: 1)

- İnteqrasiyanı "neqativ" və "pozitiv" məzmunlu proseslər kimi təhlil etmişdir
 - Bu nəzəriyyənin qüsurlu cəhəti təhlükəsizliyin konkret inteqrativ mexanizmlərinin təsvirini, inteqrasiyanın səviyyəsini göstərən aydın meyarlarını təklif edə bilməməsidir.
 - Bu nəzəriyyənin digərləri ilə müqayisədə üstünlüyü onun inteqrasiya proseslərini heç bir mövcud formal bloklarla (modellərlə) məhdudlaşdırmamağa, ən ümumi, universal xüsusiyyətləri müəyyən etməyə cəhd etməsidir.
 - Bu konsepsiya "plüralist" və ya "transaksionalist" yanaşma kimi də mövcuddur.
 - "Kommunikativ konsepsiya"nın müəllifi K.Düyz olmuşdur.
-

Sual: Bu nəzəriyyə inteqrasiyanı "neqativ" və "pozitiv" məzmunlu proseslər kimi təhlil etmişdir. (Çəki: 1)

- "dirijizm"
 - "kommunikativ konsepsiya"
 - "funksionalizm"
 - "federalizm "
 - "Konstruktivist"
-

Sual: "Dirijizm" konsepsiyasının müəllifi ; (Çəki: 1)

- Yan Tinbergen
- E.Haas,
- P.Şmitter,

- L.Lindberg
 - A.Etsioni
-

Sual: Yan Tinbergen bu konsepsiyanın müəllifidir. (Çəki: 1)

- "dirijizm"
 - "kommunikativ konsepsiya"
 - "funksionalizm"
 - "federalizm "
 - "konstruktivist"
-

Sual: "Dirijizm" konsepsiyasına aiddir. (Çəki: 1)

- İnteqrasiyanı "neqativ" və "pozitiv" məzmunlu proseslər kimi təhlil etmişdir
 - Bu nəzəriyyənin qüsurlu cəhəti təhlükəsizliyin konkret inteqrativ mexanizmlərinin təsvirini, inteqrasiyanın səviyyəsini göstərən aydın meyarlarını təklif edə bilməməsidir.
 - Bu nəzəriyyənin digərləri ilə müqayisədə üstünlüyü onun inteqrasiya proseslərini heç bir mövcud formal bloklarla (modellərlə) məhdudlaşdırmamağa, ən ümumi, universal xüsusiyyətləri müəyyən etməyə cəhd etməsidir.
 - Bu konsepsiya "plüralist" və ya "transaksionalist" yanaşma kimi də mövcuddur.
-

Sual: "Konstruktivist" inteqrasiya nəzəriyyəsi ideya baxımından bu nəzəriyyə ilə yaxınlıq təşkil edir. (Çəki: 1)

- "kommunikativ konsepsiya"
 - "federalizm "
 - "funksionalizm"
 - "dirijizm"
 - "neofunksionalizm"
-

Sual: Bu inteqrasiya nəzəriyyəsi dövlətlərarası əməkdaşlığın sosial aspektini ən vacib amil kimi önə çəkir. Dövlətlərin sosial maraqları elə sahədir ki, burada fikir ayrılığı, demək olar ki, minimum səviyyədədir. Avropa Birliyi məhz sosial dövlət quruluşu nümunəsidir. (Çəki: 1)

- "konstruktivist konsepsiya"
 - "federalizm "
 - "funksionalizm"
 - "dirijizm"
 - "neofunksionalizm"
-

Sual: Bu neofunksionalizmin tənqidi təhlilini verən konsepsiyadır. (Çəki: 1)

- "dövlətlərarası yanaşma "
 - "federalizm "
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
 - "konstruktivist yanaşma"
-

Sual: Bu konsepsiya Avropa İttifaqının modelinin nəzəri ümumiləşdirilməsidir. (Çəki: 1)

- "mərhələli beşpilləli inkişaf konsepsiyası"
 - "federalizm "
 - "funksionalizm"
 - "dirijizm"
 - "konstruktivist"
-

Sual: "Dövlətlərarası yanaşma" konsepsiyasının müəllifi ; (Çəki: 1)

- S.Hoffman
 - E.Haas,
 - P.Şmitter,
 - L.Lindberg
 - A.Etsioni
-

Sual: "Dövlətlərarası yanaşma" konsepsiyasının müəllifindən biri deyildir. (Çəki: 1)

- L.Lindberg
 - R.Hansen,
 - E.Moravçik,
 - S.Hoffman
 - A.Milvord
-

Sual: R.Hansen, E.Moravçik, A.Milvord bu konsepsiyanın müəllifidirlər. (Çəki: 1)

- " dövlətlərarası yanaşma "
 - "federalizm "
 - "kommunikativ konsepsiya"
 - "dirijizm"
 - "konstruktivist yanaşma"
-

BÖLMƏ: 0301

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0301 |
| Suallardan | 20 |
| Maksimal faiz | 20 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: İnteqrasiya prosesləri ilə bağlı fikirlərdən biri yanlıştır. (Çəki: 1)

- Bu proseslər müasir dünyanın bütün siyasi-iqtisadi, mədəni-sosial arxitekturasına təsir etmir..
- Birləşmə prosesləri ilə paralel olaraq həmişə dezinteqrasiya meyilləri də gedir
- İnteqrasiya, reinteqrasiya və dezinteqrasiya obyektiv məzmunlu proseslərdir
- İnteqrasiya prosesləri - yeni dünya nizamının formalaşmasında ən mühüm istiqamətlərdən biridir.

XXI yüzillikdə bu proseslər superinteqrasiya modelinə keçid almaqdadır.

Sual: Siyasi-iqtisadi (sosial aspektlər də nəzərə alınmaqla) inteqrasiya modellərinə aid deyil. (Çəki: 1)

- OPEK
 - Avropa Birliyi,
 - Latın Amerikasını And qrupu
 - Karib "ümumi bazarı",
 - ASEAN
-

Sual: İqtisadi ticarət əməkdaşlığına yönümlü modellərə aid deyil. (Çəki: 1)

- Avropa Şurası
 - Avropa Azad Ticarət Assosiasiyası,
 - NAFTA
 - Ərəb ölkələri neft ixracı təşkilatı (OAPEK).
 - Neft ixrac edən ölkələr (OPEK);
-

Sual: Siyasi-iqtisadi (sosial aspektlər də nəzərə alınmaqla) inteqrasiya modellərinə aiddir. (Çəki: 1)

- ASEAN
 - Avropa Azad Ticarət Assosiasiyası,
 - NAFTA
 - Ərəb ölkələri neft ixracı təşkilatı (OAPEK).
 - Neft ixrac edən ölkələr (OPEK);
-

Sual: İqtisadi ticarət əməkdaşlığına yönümlü modellərə aiddir. (Çəki: 1)

- OPEK
 - Avropa Birliyi,
 - Latın Amerikasını And qrupu,
 - Karib "ümumi bazarı",
 - ASEAN
-

Sual: Beynəlxalq qeyri-hökumət iqtisadi inteqrasiya təşkilatıdır. (Çəki: 1)

- İqtisadi Əməkdaşlıq və Ticarət Təşkilatı
 - Avropa Azad Ticarət Assosiasiyası,
 - NAFTA
 - Ərəb ölkələri neft ixracı təşkilatı (OAPEK).
 - Neft ixrac edən ölkələr (OPEK);
-

Sual: Siyasi ittifaq və hərbi inteqrasiya blok-modelinə aiddir (Çəki: 1)

- NATO
- Avropa Birliyi
- Karib "ümumi bazarı",
- ASEAN

Latın Amerikasđ And qrupu,

Sual: Avropa Şurasđ, Afrika Birliyi Təşkilatđ, NATO hansđ tip inteqrasiya modelidir. (Çəki: 1)

- Siyasi ittifaq və hərbi inteqrasiya modeli
 - Beynəlxalq qeyri-hökumət iqtisadi inteqrasiya modeli
 - İqtisadi ticarət əməkdaşlığına yönümlü model
 - Siyasi-iqtisadi (sosial aspektlər də nəzərə alınmaqla) inteqrasiya modeli
 - Reinteqrasiya yönümlü model
-

Sual: Tariflər və Ticarət üzrə Baş Saziş, İqtisadi Əməkdaşlıq və Ticarət Təşkilatđ, BMT-nin Ticarət üzrə konfransı bu tip inteqrasiya modelidir. (Çəki: 1)

- Beynəlxalq qeyri-hökumət iqtisadi inteqrasiya modeli
 - Siyasi ittifaq və hərbi inteqrasiya modeli
 - İqtisadi ticarət əməkdaşlığına yönümlü model
 - Siyasi-iqtisadi (sosial aspektlər də nəzərə alınmaqla) inteqrasiya modeli
 - Reinteqrasiya yönümlü model
-

Sual: Paris müqaviləsi imzalanmışdır. (Çəki: 1)

- 1951
 - 1956
 - 1956
 - 1956
 - 1954
-

Sual: Avropada Kömür və Polad İttifaqını qurmuşdur. (Çəki: 1)

- Paris müqaviləsi
 - Roma müqaviləsi
 - Maastrixt müqaviləsi
 - London müqaviləsi
 - Lissabon sazişi
-

Sual: Avropa İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyini (Euratom) quran müqavilə; (Çəki: 1)

- Roma müqaviləsi
 - Paris müqaviləsi
 - Maastrixt müqaviləsi
 - London müqaviləsi
 - Lissabon sazişi
-

Sual: Roma müqaviləsi imzalanmışdır. (Çəki: 1)

- 1957
- 1957
- 1958

- 1951
 - 1951
-

Sual: Vahid Avropa Sənədi imzalanmışdır (Çəki: 1)

- 1986
 - 1957
 - 1984
 - 1994
 - 1996
-

Sual: Maastrixt Müqaviləsi imzalanmışdır. (Çəki: 1)

- 1992
 - 1994
 - 1996
 - 1998
 - 1995
-

Sual: Aİ-nin hüquqi təməllərini meydana gətirən müqavilələrdən biri deyil. (Çəki: 1)

- London müqaviləsi
 - Paris müqaviləsi
 - Roma müqavilələri
 - Vahid Avropa Sənədi
 - Maastrixt Müqaviləsi
-

Sual: Aİ-nin qurucu dövlətlərindən deyil. (Çəki: 1)

- İngiltərə
 - Almaniya,
 - Belçika,
 - Fransa,
 - Hollandiya
-

Sual: Aİ-nin qurucu dövlətlərindən deyil. (Çəki: 1)

- Danimarka
 - Fransa,
 - Hollandiya,
 - İtaliya,
 - Lüksemburq
-

Sual: Avropa İqtisadi Birliyi qurulmuşdur. (Çəki: 1)

- 1957
 - 1956
 - 1958
 - 1951
 - 1954
-

Sual: Avropa İqtisadi Birliyi hansı müqavilə ilə qurulmuşdur? (Çəki: 1)

- Roma müqaviləsi
- Paris müqaviləsi
- Maastrixt müqaviləsi
- London müqaviləsi
- Lissabon sazişi

BÖLMƏ: 0401

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0401 |
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Avropa vəhdətini hər hansısa dövlətin konkret olaraq Fransanın Avropada hegemonluğunun vasitəsi kimi nəzərdən keçirən ilk müəllifdir. (Çəki: 1)

- Pyer dyu Bua
- J.J.Russo
- Napaleon Bonapart
- Bollen
- İzamber

Sual: J.J.Russonun fikirlərindən biri yanlış verilmişdir. (Çəki: 1)

- Papanın xalqların suverenliyinin qarşısını almaq cəhdlərinə qarşı çıxırdı.
- Avropa layihəsini yalnız müharibə və zor vasitəsilə reallaşdırmaq olar.
- Qurulacaq ittifaqın və onun qəbul etdiyi qərarların legitimliyini təmin etmək üçün ilk növbədə üzv dövlətlərin daxilində qanunun aliliyi təmin olunmalıdır.
- "Əbədi sülh haqqında mühakimələr" əsərinin müəllifidir.
- Russonun Avropa birliyini güc vasitəsilə reallaşdırmaq ideyası XIX-XX əsrlərdə bir neçə dəfə sınaqdan keçirildi.

Sual: "Avropanın birləşdirilməsi uğrunda hərəkat"ı təsis etmişdir. (Çəki: 1)

- U.Çerçil
- Ş.de Qoll
- L.Blyum,
- P.Spaak
- A.de Qasperi

Sual: AVROPA HƏRƏKATI formalaşdı. (Çəki: 1)

- 1948
- 1947
- 1957

- 1951
 - 1950
-

Sual: Avropa hərəkatının fəxri sədrilərindən deyil. (Çəki: 1)

- J.J. Russo,
 - Çerçill,
 - L.Blyum,
 - P.Spaak,
 - A.de Qasperı,
-

Sual: Şuman bəyannaməsinin prinsiplərinə aid deyil. (Çəki: 1)

- Avropa quruculuğunun təşəbbüsçüsü Qərbi Avropa dövlətləri ilə yanşı bütün Avropa dövlətləri olmalıdır.
 - Avropa xalqlarında vahid demokratik, sülhsevər Avropaya alternativ yoxdu.
 - Ən başlıca iqtisadi inteqrasiyadır, o dövlət suverenliyinin milli təhlükəsizlik xarici siyasət kimi sahələrinə az toxunur.
 - Vahid Avropaya doğru müvəffəqiyyətlə irəliləməyin başlıca şərti inteqrasiyanın hüquqi bazasının və həm fəvqəlmilli, həm də dövlətlərarası xarakterə malik ümumi institutlar sisteminin olmasıdır.
 - Vahid Avropaya doğru hərəkat mərhələli şəkildə regional inteqrasiyanın ilkin və məhdud formalarından daha mürəkkəb və geniş miqyaslı formalarına doğru həyata keçirilməlidir.
-

Sual: Avropanın birləşməsi ideyasını ilk dəfə irəli sürmüşdür. (Çəki: 1)

- U.Çerçil
 - Ş.de Qoll
 - L.Blyum,
 - P.Spaak
 - A.de Qasperı
-

Sual: Avropa günü kimi qeyd olunur. (Çəki: 1)

- 9 may
 - 14 iyun
 - 15 sentyabr
 - 1 yanvar
 - 16 oktyabr
-

Sual: "Şuman planı"nın təşəbbüskarı ; (Çəki: 1)

- Jan Monne
 - Ş.de Qoll
 - L.Blyum,
 - P.Spaak
 - A.de Qasperı
-

Sual: Avropa Azad Ticarət Assosiasiyası yaradıldı. (Çəki: 1)

- 1959
- 1957
- 1951
- 1960
- 1965

BÖLMƏ: 0302

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0302 |
| Suallardan | 15 |
| Maksimal faiz | 15 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Avropa İttifaqının genişlənməsi əhatə edir. (Çəki: 1)

- 1952-2007-ci illəri
- 1951-2009-cu illəri
- 1963-2010-cu illəri
- 1960-2010-cu illəri
- 1956-2008-ci illəri

Sual: 1973-cü ildə Aİ-na daxil olmuşdur. (Çəki: 1)

- Danimarka
- Avstriya,
- İspaniya
- Finlandiya
- İsveç

Sual: İngiltərə Aİ-na daxil olmuşdur. (Çəki: 1)

- 1973
- 1957
- 1985
- 1975
- 1986

Sual: 1981-ci ildə Aİ-na daxil olmuşdur. (Çəki: 1)

- Yunanıstan
- İspaniya
- Avstriya,
- Finlandiya
- İsveç

Sual: 1986-cı ildə Aİ-na daxil olmuşdur. (Çəki: 1)

- Portuqaliya
 - İngiltərə
 - Avstriya
 - Finlandiya
 - İsveç
-

Sual: İspaniya Aİ-na daxil olmuşdur (Çəki: 1)

- 1986
 - 1957
 - 1985
 - 1975
 - 1973
-

Sual: İrlandiya Aİ-na daxil olmuşdur (Çəki: 1)

- 1973
 - 1975
 - 1985
 - 1975
 - 1986
-

Sual: 1995-ci ildə Aİ-na daxil olmuşdur. (Çəki: 1)

- Avstriya
 - İrlandiya
 - Portuqaliya
 - İngiltərə
 - Danimarka
-

Sual: İsveç Aİ-na daxil olmuşdur. (Çəki: 1)

- 1995
 - 1957
 - 1985
 - 1986
 - 1985
-

Sual: 2004-cü ildə Aİ-na daxil olmuşdur. (Çəki: 1)

- Estoniya
 - İrlandiya
 - Portuqaliya
 - İngiltərə
 - Danimarka
-

Sual: 2004-cü ildə Aİ-na daxil olmayan dövlət; (Çəki: 1)

- Bolqarıstan
- Litva

- Latviya,
 - Çex Respublikası,
 - Polşa
-

Sual: 2004-cü ildə Aİ-na daxil olmayan dövlət; (Çəki: 1)

- Rumuniya
 - Kipr,
 - Kipr,
 - Sloveniya,
 - Malta
-

Sual: Macarıstan Ai-na daxil olmuşdur. (Çəki: 1)

- 2004
 - 1995
 - 1985
 - 1975
 - 1986
-

Sual: Bolqarıstan Aİ-na daxil olmuşdur. (Çəki: 1)

- 2007
 - 2004
 - 1995
 - 1985
 - 1986
-

Sual: 2007-ci ildə Ai-na daxil olmuşdur. (Çəki: 1)

- Rumuniya
 - Kipr,
 - Slovakiya,
 - Sloveniya,
 - Malta
-

BÖLMƏ: 0303

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0303 |
| Suallardan | 31 |
| Maksimal faiz | 31 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Aİ tarixinin ən əhatəli genişlənməsi olmuşdur. (Çəki: 1)

- 2004
- 1995

- 1985
 - 2009
 - 2007
-

Sual: Aİ tarixinin ən əhatəli genişlənməsində neçə dövlət ittiifaq daxil olmuşdur (Çəki: 1)

- 10
 - 5
 - 8
 - 9
 - 3
-

Sual: Aİ-nin neçə üzvü var. (Çəki: 1)

- 27
 - 25
 - 28
 - 29
 - 30
-

Sual: NAFTA təsis edilmişdir. (Çəki: 1)

- 1994
 - 1991
 - 1995
 - 1992
 - 1993
-

Sual: Dünyada ən böyük regional azad ticarət zonasıdır. (Çəki: 1)

- NAFTA
 - ASEAN
 - Aİ
 - MERKOSUR
 - ALADİ
-

Sual: NAFTA-nın tərkibinə neçə dövlət daxildir? (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 10
-

Sual: NAFTA-nın üzvüdür. (Çəki: 1)

- Meksika
- Braziliya
- Argentina

- Venesuela
 - Kolumbiya
-

Sual: Bu xüsusiyyətlərdən biri NAFTA-ya aid deyil. (Çəki: 1)

- Əvvəlcə müqavilələr bağlanmış və sonra iqtisadi əlaqələr inkişaf etmişdir.
 - 1994-cü ildə yaranmışdır
 - Tərkibinə ABŞ, Meksika, Kanada daxildir.
 - Dünyada ən böyük regional azad ticarət zonasıdır.
 - NAFTA-nın özəyi Amerika - Kanada iqtisadi inteqrasiyasıdır.
-

Sual: Latin Amerikasını ölkələri arasında ən iri ticarət-iqtisadi inteqrasiya qruplaşması hesab olunur. (Çəki: 1)

- Latin Amerikasını İnteqrasiya Assosiyasiyası
 - MERKOSUR
 - NAFTA
 - ASEAN
 - CARİCOM
-

Sual: Latin Amerikasını İnteqrasiya Assosiyasiyasını yardımıdır. (Çəki: 1)

- 1980
 - 1994
 - 1990
 - 1985
 - 1992
-

Sual: LAİA-nın neçə üzvü var ? (Çəki: 1)

- 11
 - 10
 - 3
 - 5
 - 15
-

Sual: LAİA-nın yaradılmasının əsas məqsədi ; (Çəki: 1)

- Latin Amerikasını regionunda iqtisadi və sosial inkişafını təmin etmək üçün vahid bazar yaratmaq.
 - Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
 - Regionda azad iqtisadi zonanın yaradılması
 - Siyasi ittifaqa nail olmaq
 - Valyuta birliyinin yaradılması
-

Sual: LAİA-nın daha çox inkişaf etmiş üzvündən biridir. (Çəki: 1)

- Meksika
- Venesuela

- Kolumbiya
 - Peru
 - Uruqvay
-

Sual: LAİA-nın orta səviyyəli üzvündən biridir. (Çəki: 1)

- Çili
 - Boliviya
 - Paraqvay
 - Ekvador
 - Braziliya
-

Sual: LAİA-nın az inkişaf etmiş üzvündən biridir. (Çəki: 1)

- Kolumbiya
 - Peru,
 - Uruqvay
 - Argentina
 - Boliviya
-

Sual: LAİA-nın orta səviyyəli üzvündən biri deyil. (Çəki: 1)

- Argentina
 - Venesuela
 - Kolumbiya
 - Peru
 - Uruqvay
-

Sual: LAİA-nı yaradan və idarə edən qlobal hüquqi çərçivə sənədidir. (Çəki: 1)

- Montevideo Müqaviləsi
 - Uruqvay müqaviləsi
 - Maastrixt müqaviləsi
 - London müqaviləsi
 - Lissabon sazişi
-

Sual: MERKOSUR-un məqsədidir (Çəki: 1)

- Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
 - Regionda azad iqtisadi zonanın yaradılması
 - Siyasi ittifaqa nail olmaq
 - Valyuta birliyinin yaradılması
 - Latin Amerikası regionunda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaq.
-

Sual: İspan dilindən tərcümədə bu birlik "Cənub konusunun ümumi bazarı" adlanır. (Çəki: 1)

- MERKOSUR

- CARİCOM
 - And paktı
 - ASEAN
 - NAFTA
-

Sual: ASEAN təsis olunmuşdur. (Çəki: 1)

- 1967
 - 1967
 - 1978
 - 1960
 - 1977
-

Sual: ASEAN-ın təsis olunması haqqında sənəd adlanır. (Çəki: 1)

- Banqkok bəyannaməsi
 - Montevideo bəyannaməsi
 - Kuala-Lumpur bəyannaməsi
 - Maastrixt sazişi
 - Filippin sazişi
-

Sual: ASEAN-nı təsis edən ölkələrdən biri deyil. (Çəki: 1)

- Myanma
 - İndoneziya
 - Malaziya
 - Sinqapur
 - Tailand
-

Sual: Asiya-Sakit okean ərazisində ən böyük inteqrasiya qurumu ; (Çəki: 1)

- ASEAN
 - APEC
 - NAFTA
 - MDB
 - MERCOSUR
-

Sual: APEC yaradılmışdır. (Çəki: 1)

- 1989
 - 1967
 - 1978
 - 1960
 - 1977
-

Sual: APEC neçə dövləti özündə birləşdirir. (Çəki: 1)

- 21
- 14
- 20

11

8

Sual: APEC hansı dövlətin təşəbbüsü ilə yaradılmışdır. (Çəki: 1)

- Avstraliya
 - Filippin
 - Sinqapur
 - Malaziya
 - İndoneziya
-

Sual: Rusiya ilə Çin arasında danışıqlar prosesinin təşəbbüskarı kimi çıxış etmişdir. (Çəki: 1)

- ASEAN
 - APEC
 - MDB
 - GUAM
 - Şanxay əməkdaşlıq təşkilatı
-

Sual: Kamboca probleminin həll edilməsinə yardımı olmuşdur. (Çəki: 1)

- ASEAN
 - APEC
 - MDB
 - GUAM
 - Şanxay əməkdaşlıq təşkilatı
-

Sual: ASEAN-nın əsas məqsədi ; (Çəki: 1)

- regionda azad iqtisadi zonanın yaradılması
 - regionda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaq.
 - Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
 - Siyasi ittifaqa nail olmaq
 - Valyuta birliyinin yaradılması
-

Sual: MDB-nin qərargahı harda yerləşir ? (Çəki: 1)

- Minsk
 - Moskva
 - Ufa
 - Odessa
 - Kiyev
-

Sual: MDB neçənci ildə qurulmuşdur. (Çəki: 1)

- 1991
- 1992
- 1993

1994

1995

BÖLMƏ: 0402

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0402 |
| Suallardan | 14 |
| Maksimal faiz | 14 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Avropa Azad Ticarət Assosiasiyasının təşəbbüskarı olmuşdur. (Çəki: 1)

İngiltərə

Fransa

İtaliya

ABŞ

Hollandiya

Sual: Aİ-da 1968-1986-ci illər nə kimi xarakterizə edilir. (Çəki: 1)

gömrük ittifaqı dövrü kimi

azad ticarət zonası dövrü kimi

valyuta ittifaqı kimi

vahid bazar dövrü kimi

siyasi ittifaq dövrü kimi

Sual: Avropa Valyuta sistemi işləməyə başladı. (Çəki: 1)

1979

1957

1980

1960

1965

Sual: Aİ-da 1987-1992-ci illər xarakterizə olunur. (Çəki: 1)

vahid bazarın yaradılması ilə

gömrük ittifaqı dövrü kimi

azad ticarət zonası dövrü kimi

valyuta ittifaqı kimi

siyasi ittifaq dövrü kimi

Sual: Aİ-da iqtisadi ittifaqın inkişafı ilə xarakterizə olunur. (Çəki: 1)

1992-bugünkü dövr,

1987-1992-ci illər

1968-1986-ci illər

- 1978-1990-cı illər
 - 1965-85-ci illər
-

Sual: Vahid Qərbi Avropa valyutası “avro”ya keçilmişdir. (Çəki: 1)

- 2002
 - 1990
 - 1995
 - 2005
 - 2010
-

Sual: Aİ-da “Qızıl dövr” adlanır. (Çəki: 1)

- 1950-ci illərin sonu- 70-ci illərin ortaları
 - 1987-1992-ci illər
 - 1968-1986-ci illər
 - 1978-1990-cı illər
 - 1965-85-ci illər
-

Sual: Bu dövlət Aİ üzvü deyil, ancaq Şengen zonasına daxildir. (Çəki: 1)

- Norveç
 - Kipr,
 - Slovakiya,
 - Sloveniya,
 - Malta
-

Sual: Bu dövlət nə Aİ-na, nə də Şengen zonasına daxil deyil, ancaq avro rəsmi pul vahididir (Çəki: 1)

- Çernoqoriya
 - Fransa,
 - Hollandiya,
 - İtaliya,
 - Lüksemburq
-

Sual: Avropa İttifaqı üzvlüyünə dair tələblər adlanır. (Çəki: 1)

- Kopenhagen meyarları
 - Madrid meyarları
 - Roma meyarları
 - London meyarları
 - Haaqa meyarları
-

Sual: Kopenhagen meyarlarına görə ittifaqa üzv olmaq istəyən dövlətin əməl etməli olduğu tələblərə aid deyil. (Çəki: 1)

- İnkişaf etmiş iqtisadiyyata malik olması
- Demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqlarına, milli azlıqların hüquqlarına hörmət prinsipinə əməl edilməsi.

- Dövlətin iqtisadiyyatının bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirilməsi
 - İttifaq daxilində həmin dövrə qədər qəbul olunan sənədlərin üzvlüyə namizəd ölkə tərəfindən qəbul edilməsi.
 - Avropa hüququnun qəbul edilməsini və tətbiqini həyata keçirə bilən hüquqi və inzibati strukturların mövcudluğu.
-

Sual: Aİ üzvlüyünə dair coğrafi meyarlar bu müqavilədə öz əksini tapmışdır. (Çəki: 1)

- Maastrixt
 - Roma
 - Lissabon
 - Nitsa
 - Paris
-

Sual: Almaniya və Fransa arasında bağlanmış Şenqen razılaşması neçənci ildə olmuşdur. (Çəki: 1)

- 1985
 - 1975
 - 1980
 - 1990
 - 1996
-

Sual: 2-ci Şenqen müqaviləsi imzalandı. (Çəki: 1)

- 1990
 - 1975
 - 1980
 - 1995
 - 1996
-

BÖLMƏ: 0403

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0403 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: 1-ci Şenqen razılaşmasının şərtlərinə aid deyil. (Çəki: 1)

- Vahid daxili bazarda sərbəst hərəkəti və sərhəd nəzarəti
 - İştirakçı dövlətlər tərəfindən vizanın verilməsi
 - İştirakçı dövlətlər tərəfindən verilmiş vahid vizanın tanınması
 - Sığınacaq verilməsi barədə məsələyə baxılması və qərar qəbul edilməsinin yalnız bir dövlət tərəfindən həyata keçirilməsi
 - Polis əməkdaşlığı
-

Sual: 2-ci Şenqen müqaviləsinə aid deyil. (Çəki: 1)

- İştirakçı dövlətlər tərəfindən vizanın verilməsi
 - Vahid daxili bazarda sərbəst hərəkəti və sərhəd nəzarəti
 - Üçüncü dövlətdən gəlmiş şəxslərin status məsələsi
 - Cinayət törətmiş şəxslərin verilməsi
 - Narkotik vasitələrinin yayılmasına qarşı mübarizə
-

Sual: Avropa Polis İdarəsi yaradılmışdı. (Çəki: 1)

- 1995
 - 1975
 - 1980
 - 1990
 - 1996
-

Sual: Maasrtix müqaviləsinə aid deyil. (Çəki: 1)

- Xarici siyasət, müdafiə və təhlükəsizlik sahələrində üzv dövlətlər razılaşıdırılmış formada hərəkət etməli idilər.
 - Müqavilə subsidiarlıq prinsipinə əsaslanırdı.
 - Müqaviləyə görə, İttifaq o sahədə qərarlar qəbul edir ki, dövlətlər özləri o sahədə müstəqil və effektiv şəkildə qərarlar qəbul edə bilmirlər.
 - Üzv dövlətlərdə iqtisadi sahədə inteqrasiya birliyin orqanlarının səlahiyyətlərinə aid edilirdi.
 - Müqavilənin qüvvəyə minməsi ilə Avropa İqtisadi Birliyi Avropa Birliyinə çevrildi.
-

Sual: Avropa İttifaqı tərkibində bu qurum dünya təcrübəsində analoqu olmayan institut kimi dəyərləndirilir. (Çəki: 1)

- Avropa İttifaqı Vətəndaşlığı institutu
 - Avropa məhkəməsi
 - Nazirlər şurası
 - Avropa Parlamenti
 - Avropa Polis İdarəsi
-

Sual: Avropa İttifaqı vətəndaşlığının prinsiplərini bu müqavilə müəyyənləşdirdi. (Çəki: 1)

- Maastrixt
 - Roma
 - Lissabon
 - Nitsa
 - Paris
-

Sual: Amsterdam müqaviləsi imzalanmışdı. (Çəki: 1)

- 1997
- 1990
- 1995

- 2005
 2010
-

Sual: Lissabon sazişi imzalaanmışdı. (Çəki: 1)

- 2007
 1990
 1995
 2005
 2010
-

Sual: Bu müqavilə Aİ-nın qüvvəyə minməmiş konstitutsiyasını əvəz etməli idi. (Çəki: 1)

- Lissabon
 Roma
 Amsterdam
 Nitsa
 Paris
-

Sual: Aİ-nı idarə edən qurumlara aid deyil. (Çəki: 1)

- Qiymətləndirmə və Həmrəylik Konfransı;
 Avropa Parlamenti
 Avropa Zirvəsi
 Avropa Şurası
 Ombudsman
-

Sual: Avropa Parlamentinə aid deyil. (Çəki: 1)

- Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir.
 Üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahibdir.
 Büdcəni təsdiqləyir.
 Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya bildirərək qanuniləşdirir.
 Ümumi seçimlə 5 illik iş başına gəlir.
-

BÖLMƏ: 0501

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0501 |
| Suallardan | 5 |
| Maksimal faiz | 5 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Şimali Amerikada inteqrasiya üçün birinci addım hesab olunur. (Çəki: 1)

- Ebbot planı

- Paris sülhü
 - Marşal planı
 - Montevideo bəyənnaməsi
 - Bostin sazişi
-

Sual: "Ebbot planı" qəbul edilmişdir. (Çəki: 1)

- 1947-ci ildə
 - 1955-ci ildə
 - 1930-cu ildə
 - 1915-ci ildə
 - 1950-ci ildə
-

Sual: 1992-ci ildə Amerika-Kanada ticarət müqaviləsinə qoşuldu. (Çəki: 1)

- Meksika
 - Braziliya
 - Argentina
 - Kolumbiya
 - Venesuela
-

Sual: NAFTA-nın yaradılması haqqında müqavilədə bu məsələ təsbit edilməyib. (Çəki: 1)

- valyuta ittifaqının yaradılması
 - bazara sərbəst çıxış
 - investisiya qoyuluşu
 - xidmətlərlə ticarət
 - əqli mülkiyyət hüququ üzrə əməkdaşlıq
-

Sual: NAFTA ilə bağlı bəndlərdən biri yanlıştır. (Çəki: 1)

- NAFTA siyasi və iqtisadi inteqrasiyanı ehtiva edən razılaşmadır
 - NAFTA ərazisində inteqrasiya prosesləri, Avropa İttifaqı inteqrasiyasına bənzər getməli idi.
 - Əmtəələrin, kapitalın, işçi qüvvəsinin ümumi bazarın yaradılması prioritet məsələ kimi müəyyən edilirdi.
 - NAFTA, Avropa Birliyindən fərqli olaraq, işçilərin sərbəst axını haqqını əhatə etməyən bir razılaşmadır.
 - NAFTA-nın özəyi Amerika - Kanada iqtisadi inteqrasiyasıdır
-

BÖLMƏ: 0502

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0502 |
| Suallardan | 6 |
| Maksimal faiz | 6 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Nə üçün NAFTA-nın təsisi beynəlxalq iqtisadi inteqrasiya üçün yenilik sayılır. (Çəki: 1)

- İlk dəfə olaraq inkişafda olan ölkələrdən biri iki yüksək səviyyədə inkişaf etmiş ölkə ilə öz razılığı əsasında iqtisadi inteqrasiyanı qəbul etməsi.
 - Siyasi və iqtisadi inteqrasiyanı ehtiva edən razılaşma olmağı.
 - Regionun tarixi köklərinin eyniliyi.
 - İş adamlarının sərbəst dövrünün təmin edilməsi
 - Müəyyən inkişaf müddətinin keçməsinə baxmayaraq üzvlər arasında hələ də müəyyən problemlərin qalması.
-

Sual: Bəndlərdən biri NAFTA ilə Aİ-nin oxşar cəhəti deyil. (Çəki: 1)

- Dövlətlərarası inzibati orqanların yaradılması və ya yeni qanunvericiliyin işlənilib hazırlanması .
 - İştirakçıları arasında ticarət sahəsində baryerlərin aradan qaldırılması və əmtəələrin və xidmətlərin hərəkətinin stimullaşdırılması
 - Regionun tarixi köklərinin eyniliyi
 - Azad ticarət zonasında ədalətli rəqabət üçün şəraitin yaradılması və dəstəklənməsi;
 - İştirakçıları ərazisinə investisiyaların cəlb edilməsi.
-

Sual: NAFTA-nın məqsədlərinə aid deyil. (Çəki: 1)

- Dövlətlərarası inzibati orqanların yaradılması və ya yeni qanunvericiliyin işlənilib hazırlanması .
 - İştirakçıları arasında ticarət sahəsində baryerlərin aradan qaldırılması və əmtəələrin və xidmətlərin hərəkətinin stimullaşdırılması
 - Müqavilənin təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə gələcək üç tərəfli, regional və beynəlxalq əməkdaşlıq üçün bazanın yaradılması;
 - Azad ticarət zonasında ədalətli rəqabət üçün şəraitin yaradılması və dəstəklənməsi;
 - İştirakçıları ərazisinə investisiyaların cəlb edilməsi.
-

Sual: NAFTA-ya aid deyil. (Çəki: 1)

- NAFTA daxilində xüsusi güclü mexanizmə malik olan qurumlar mövcudur
 - ABŞ, Kanada və Meksika iqtisadiyyatının bir-birindən asılılığı assimetrikdir.
 - NAFTA dövləüstü qurum deyil, sadəcə azad iqtisadi zonadır.
 - Meksika və Kanadanın təsərrüfat stukturlarının qarşılıqlı əlaqəsi Kanada-ABŞ və Meksika-ABŞ inteqrasiyasının miqyasına nisbətən azdır.
 - NAFTA daxilində də yalnız bir iqtisadi güc var- ABŞ.
-

Sual: NAFTA-nın mərkəzi təşkilati institutudur. (Çəki: 1)

- Azad Ticarət Komissiyası
- Katiblik
- Ali Maliyyə Məhkəməsi
- İnvestisiya Bankı

Sual: NAFTA-nın iqtisadi strategiyasına aid deyil. (Çəki: 1)

- Dövlətlərarası inzibati orqanların yaradılması
 - mərhələli olaraq üzv-dövlətlər arasında əmtəələrə və xidmətlərə qoyulan qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması;
 - Şimali Amerika kapital sahibləri üçün Meksikada daha liberal rejim tətbiq edilməsi;
 - Meksikanın maliyyə bazarında ABŞ və Kanadanın banklarının fəaliyyətinin liberallaşdırılmasını;
 - Amerika-Kanadanın arbitraj komissiyasının yaradılması
-

BÖLMƏ: 0503

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0503 |
| Suallardan | 7 |
| Maksimal faiz | 7 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: NAFTA-da bəzi strateji sahələr üzrə istisnalara aid deyil. (Çəki: 1)

- Tariflərin müəyyənləşdirilməsinə dair sistemin hər dövlətin özünün hazırlaması
 - Meksikanın neft sənayesində xaricilərin fəaliyyətinə məhdudiyyət qoyulması hüququ
 - Kanadanın bəzi sektorları xüsusən də, informasiya və bəzi mədəni sahələri mühafizə etməsi
 - ABŞ-ın daxili qiymətlərinin saxlanması hüququ
 - ABŞ-ın kənd təsərrüfatı məhsullarının rəqabətdən kənar inkişaf sisteminin saxlanması hüququ
-

Sual: NAFTA ilə bağlı fikirlərdən biri yanlıştır. (Çəki: 1)

- NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətindədirlər.
 - NAFTA ticarətin liberallaşdırılmasına yönəldilmişdir.
 - Bu qurum həm də digər sahələri əhatə edir.
 - NAFTA çərçivəsində əmək və ekoloji əməkdaşlıq sahəsində müqavilələr imzalanmışdır.
 - NAFTA, pul siyasətini ələ almır, üçüncü ölkələrə qarşı ortaq gömrük tarifi tətbiq olunmasını ehtiva etmir.
-

Sual: ABŞ-ın NAFTA-dan gözləntilərinə aid deyil. (Çəki: 1)

- NAFTA-nın ən könülsüz üzvü olaraq xarakterizə edilir.
- ABŞ-ın NAFTA-dan gözləntisi əslində iqtisadi deyil, siyasi sahədə olmuşdur
- NAFTA, ABŞ-ın Latin Amerikayla ticarətinə bir model təşkil etmişdir.

- ABŞ daxili bazarının böyüklüyü, NAFTA-dan ABŞ-ın iqtisadi mənada böyük miqdarda qazanc təmin etməsinə imkan tanımamışdır.
 - ABŞ rəhbərliyi, NAFTA ilə Meksikada siyasi islahatların davamı və demokratiyanın inkişafı hədəfinə yönəlmişdir.
-

Sual: NAFTA-ya aiddir. (Çəki: 1)

- NAFTA-nın ABŞ iqtisadiyyatından çox Kanada və Meksika iqtisadiyyatlarına daha böyük təsir edəcəyi əvvəldən hesablanmışdır.
 - NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətindədirlər.
 - Dövlətlərarası inzibati orqanların yaradılması
 - NAFTA daxilində xüsusi güclü mexanizmə malik olan qurumlar mövcudur.
 - NAFTA siyasi və iqtisadi integrasiyanı ehtiva edən razılaşmadır.
-

Sual: Meksikanın NAFTA-dan gözləntilərinə aid deyil. (Çəki: 1)

- NAFTA-nın qurulmasında qabaqcıl rol oynamışdır.
 - Meksika görə isə NAFTA-nın iqtisadi böyümə baxımından əhəmiyyəti vardır.
 - NAFTA Meksikanın Asiyayla olan ticarətinin artması nəticəsini doğurmuşdur.
 - Kanada və ABŞ, güclü tariflərlə qorunan əkinçilik və tekstil sektorunu Meksikayla rəqabətə açmışdır.
 - NAFTA Meksika hökuməti tərəfindən beynəlxalq şirkətlərin ölkəyə girişi və sərmayə qoymaları üçün əhəmiyyətli bir vasitə olaraq görülmüşdür.
-

Sual: Kanadanın NAFTA ilə bağlı gözləntilərinə aid deyil. (Çəki: 1)

- NAFTA-nın ən könüllü üzvü olaraq xarakterizə edilir
 - NAFTA haqqında müzakirələr davam edərkən Kanada ictimaiyyətində ilk mərhələdə mənfi təsir yaranmışdır.
 - [Texnologiya məhsullarında ABŞ bazarı Kanada üçün əhəmiyyətli bir mövqeyə yüksəlmişdir.
 - NAFTA Kanadanın Avropa və Asiyayla ticarətində enişə səbəb olmuşdur
 - NAFTA sayəsində Kanadada az qala hər sənaye sektoru baxımından ABŞ bazarında əhəmiyyət qazanmışdır.
-

Sual: NAFTA-nın mənfi təsirlərinə aid deyil. (Çəki: 1)

- NAFTA yalnız ticarətin liberallaşdırılmasına yönəldildiyi üçün digər sahələri əhatə etmir.
 - NAFTA, işçi haqlarının qorunmasına imkan verməmişdir.
 - Xarici birbaşa sərmayələr, yerli iqtisadiyyatdakı məşğulluq imkanları baxımından da bəzi məhdudlaşdırmaları özü ilə gətirmişdir.
 - NAFTA-nın Meksikanın əkinçilik sektoruna bəzi mənfi təsirləri olmuşdur.
 - Kanadada işə götürənlər, ABŞ və Meksikayla rəqabət etmək bəhanəsiylə ictimai köməkləri kəsməyə başlamışlar
-

BÖLMƏ: 0601

Ad

0601

Suallardan

10

| | |
|----------------------|-------------------------------------|
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Asiya-Sakit Okean bölgəsində davam edən inteqrasiya müddətinə təsir edir. (Çəki: 1)

- Qlobal maliyyə böhranı
- G-8, G-20 və başqa qurumların tez-tez zirvə görüşlərinin keçirilməsi.
- Bölgədə Aİ tipli dövlətlərarası bir qurumun mövcud olması.
- Aİ-nin dünyanın güc mərkəzlərindən biri halına gəlməsi
- Soyuq müharibənin başa çatması

Sual: Asiya-Sakit okean bölgəsində inteqrasiyanın xüsusiyyətlərinə aid deyil. (Çəki: 1)

- APEC Asiya-Sakit okean ərazisində yaradılmış birinci böyük inteqrasiya qurumudur.
- Qlobal maliyyə böhranı Asiya-Sakit Okean bölgəsində davam edən inteqrasiya müddətinə təsir edir.
- Asiya dövlətləri arasındakı inteqrasiya iki səviyyədə reallaşmışdır.
- APEC, ASEAN, EAC bölgədəki inteqrasiya qruplarına daxildir.
- Asiya-Sakit okean bölgəsindəki vəziyyətin bir digər özəlliyi, bölgədə Aİ tipli dövlətlərarası bir qurumun mövcud olmamağıdır.

Sual: ASEAN-nın katibliyi hansı şəhərdə yerləşir? (Çəki: 1)

- Cakarta
- Kuala-Lumpur
- Sinqapur
- Bangkok
- Bali

Sual: Bu dövlət ASEAN-nın üzvü deyil. (Çəki: 1)

- Kolumbiya
- İndoneziya
- Malaziya
- Sinqapur
- Tailand

Sual: Kuala-Lumpur bəyannaməsi nə haqqında idi? (Çəki: 1)

- Cənub-Şərqi Asiyada sülh, azadlıq və neytrallıq zonası haqqında
- Cənub-Şərqi Asiyada azad ticarət zonası haqqında
- Cənubi Şərqi Asiyada valyuta ittifaqı haqqında
- Cənub-Şərqi Asiyada gömrük birliyi haqqında
- Cənub-Şərqi Asiyada vahid bazar haqqında

Sual: ASEAN-in məqsədlərinə aid deyil. (Çəki: 1)

- Regionda vahid bazarın yaradılması
 - Cənub-şərqi Asiya ölkələrinin iqtisadi inkişafının, sosial və mədəni inkişafının sürətləndirilməsi;
 - İqtisadiyyat, mədəniyyət, elm, texnika və kadrların hazırlığı sahəsində aktiv əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsi;
 - Sənaye və kənd təsərrüfatı sahəsində daha effektiv əməkdaşlığın inkişaf etdirilməsi
 - Qarşılıqlı ticarətin genişləndirilməsi və üzv ölkələrin vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi;
-

Sual: ASEAN-in stukturuna aşağıdakı orqanlardan hansı daxil deyil? (Çəki: 1)

- ASEAN parlamenti ;
 - ASEAN sammiti;
 - ASEAN Nazirləri səviyyəsində keçirilən müşavirələr
 - ASEAN daimi Komitəsi;
 - ASEAN Katibliyi;
-

Sual: Bu təşkilat regional tərəfdaşlar ilə "10+1" sxemi əsasında görüşlər keçirir (Çəki: 1)

- ASEAN
 - NAFTA
 - Aİ
 - MERCOSUR
 - MDB
-

Sual: ASEAN+3 əməkdaşlığına daxildir (Çəki: 1)

- Çin
 - Hindistan
 - Avstraliya
 - Yeni Zelandiya
 - Rusiya
-

Sual: ASEAN+6 əməkdaşlığına bu dövlət daxil deyil. (Çəki: 1)

- Rusiya
 - Cənubi Koreya
 - Hindistan
 - Avstraliya
 - Yeni Zelandiya
-

BÖLMƏ: 0602

| | |
|---------------|------|
| Ad | 0602 |
| Suallardan | 5 |
| Maksimal faiz | 5 |

Sual: Bu inteqrasiya qurumu 2008-ci ildə BMT Baş Assambleyasında müşahidəçi statusu almışdır. (Çəki: 1)

- ASEAN
- NAFTA
- Aİ
- MERCOSUR
- MDB

Sual: Bu inteqrasiya qrupunun formalaşması və onun beynəlxalq hüququn leqal subyektinə çevrilməsi 2008-ci ildə başa çatmışdır. (Çəki: 1)

- ASEAN
- NAFTA
- Aİ
- MERCOSUR
- MDB

Sual: Asiya-Sakit okean regionunda cərəyan edən inteqrasiya prosesləri və qüvvələr nisbətinin mərkəzində durur. (Çəki: 1)

- ASEAN
- APEC
- EAC
- Şanxay əməkdaşlıq təşkilatı
- MDB

Sual: «ASEAN yolu»nun əsas cəhətlərindən biri deyil. (Çəki: 1)

- inteqrasiyanın siyasi mərhələsinə qədər gedilməsi
- tərəflərin bir-birinin işinə qarışmaması
- davranışın qeyri-məcburiliyi, minimum formal prosedurlar
- qərarların məsləhətləşmə və konsensus əsasında qəbul edilməsi
- gücdən istifadə etməmək, münacişəyə girməmək

Sual: Bu inteqrasiya qurumunun dialoq tərəfdaşları ilə müzakirələr 10+3; 10+6; 10+10 və 10+1 formatında keçirilir (Çəki: 1)

- ASEAN
- APEC
- Aİ
- NAFTA
- MDB

BÖLMƏ: 0603

| | |
|----------------------|-------------------------------------|
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: ASEAN-a aid deyil. (Çəki: 1)

- Hal-hazırda dünyada ən böyük regional azad ticarət zonasıdır
 - ASEAN geniş əməkdaşlıq əlaqələri ilə yanaşı, təşkilat bir sıra daxili və xarici problemlərlə üzləşir
 - Enerji daşıyıcılarının çatışmazlığı problemini həll etməyə səy göstərir
 - Soyuq müharibə dövründə təhlükəsizlik çağırışlarına cavab kimi yaranmışdır
 - Regiondakı ən böyük inteqrasiya qurumudur
-

Sual: Sebu Bəyannaməsi nə haqqındadır. (Çəki: 1)

- Şərqi Asiya Enerji Təhlükəsizliyi haqqında
 - Regionda azad ticarət zonası yaranması haqqında
 - Valyuta ittifaqı yaranması haqqında
 - Ətraf mühitin qorunması haqqında
 - Regionda yarana biləcək münaqişələrin qarşısının alınması
-

Sual: APEC-in məqsədinə daxildir (Çəki: 1)

- Sakit okean hövzəsində iqtisadi əməkdaşlığın inkişafın
 - Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
 - Latın Amerikasını regionunda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaq.
 - Siyasi ittifaqa nail olmaq
 - Valyuta birliyinin yaradılması
-

Sual: APEC-in üzvlərinə aid deyil. (Çəki: 1)

- Türkiyə
 - Avstraliya
 - Bruney
 - Kanada
 - Çin
-

Sual: APEC-in üzvlərinə aid deyil (Çəki: 1)

- Meksika
 - Tayvan
 - Tailand
 - ABŞ
 - Vyetnam
-

Sual: APEC-in əsas cəhətlərinə aid deyil. (Çəki: 1)

- APEC, üzvlərinə andlaşmalara söykənən hüquqi öhdəliklər gətirir.
 - Bu birlikdə inteqrasiya prosesləri əsasən TMK-ın aparıcı rolu ilə həyata keçirilir.
 - İnteqrasiya prosesləri iqtisadi, mədəni, sosial-siyasi cəhətdən fərqlənən ölkələr arasında aparılır.
 - Bu inteqrasiya yarım regional ittifaqlardan ibarət cənub-şərqi Asiya və Şimali Amerika Azad Ticarət zonasını, Cənub-Sakit okean formunu da əhatə edir.
 - Hazırda dünya üzrə ÜDM-un 60 %-dən artığı APEC ölkələrinin payına düşür.
-

Sual: APEC-in hədəflərinə aid deyil. (Çəki: 1)

- Siyasi ittifaqın yaradılması.
 - Asiya-Sakit okean bölgəsində davam etdirilə bilən iqtisadi inkişaf və rifahı təmin etmək.
 - Regional iqtisadi inteqrasiyanı sürətləndirən iqtisadi və texniki əməkdaşlığa təşviq etmək
 - Ödənişsiz və açıq ticarət və sərmayə surətiylə dinamik Asiya-Sakit Okean cəmiyyəti yaratmaq
 - Üzvlər arasında gömrük tariflərinin salınması
-

Sual: "Bogor Hədəfləri" bu inteqrasiya qurumu açar bir yer tutur (Çəki: 1)

- APEC
 - ASEAN
 - Aİ
 - NAFTA
 - MDB
-

Sual: Şərqi Asiya Birliyi yaranmışdı. (Çəki: 1)

- 2005
 - 2010
 - 2007
 - 2006
 - 1995
-

Sual: Şərqi Asiya Birliyinin məqsədi ; (Çəki: 1)

- Maliyyə sabitlik mühiti yaratma, enerji təhlükəsizliyi təmin etmək
 - Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
 - Regionunda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaq.
 - Siyasi ittifaqa nail olmaq
 - Valyuta birliyinin yaradılması
-

Sual: Hansı dövlətin Şərqi Asiyaya üzvlüyü ləğv edilmişdir? (Çəki: 1)

- ABŞ
- Yaponiya

- Çin
- Kanada
- Meksika

BÖLMƏ: 0701

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0701 |
| Suallardan | 7 |
| Maksimal faiz | 7 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Bunlardan biri Latın Amerikasını regionundakı inteqrasiya bloklarından deyil. (Çəki: 1)

- NAFTA
- Mərkəzi Amerika Ümumi Bazarı(CACM),
- And Paktı
- CARİCOM
- MERCOSUR

Sual: Bu inteqrasiya təşkilatı Latın Amerikasını Azad Ticarət Assosiasiyasının (LAFTA) davamı kimi yaranmışdır. (Çəki: 1)

- Latın Amerikasını İnteqrasiya Assosiasiyası (LAİA)
- NAFTA
- And Paktı
- CARİCOM
- MERCOSUR

Sual: 1960-cı ildə 7 üzvün imzaladığı Montevideo müqaviləsi ilə təsis edilmişdir (Çəki: 1)

- LAFTA
- ASEAN
- Aİ
- NAFTA
- MERCOSUR

Sual: Latın Amerikasını İnteqrasiya Assosiasiyasının rəsmi dili ; (Çəki: 1)

- ispan və portuqal
 - ingilis və ispan
 - fransız və portuqal
 - ingilis və fransız
 - ispan və fransız
-

Sual: LAİA-yə üzv olmuş və həm də NAFTA-ya qoşulmuşdur. (Çəki: 1)

- Meksika
 - Kanada
 - ABŞ
 - Argentina
 - Braziliya
-

Sual: LAİA-nın strukturuna daxil deyil. (Çəki: 1)

- parlament
 - Baş Katiblik
 - Xarici İşlər Nazirləri Şurası
 - Qiymətləndirmə və Həmrəylik Konfransı
 - Nümayəndələr Komitəsi
-

Sual: LAİA, Latin Amerikasını regionunda vahid bazar yaratmaq üçün hansı mexanizmdən istifadə edir? (Çəki: 1)

- Regional Tarif İmtiyazları
 - Azad ticarət zonası
 - Vahid valyuta
 - Gömrük ittifaqı
 - Vahid bazar razılışmaları
-

BÖLMƏ: 0702

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0702 |
| Suallardan | 19 |
| Maksimal faiz | 19 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: 1969-cu ildə Kartogena müqaviləsi ilə yarandı. (Çəki: 1)

- NAFTA
 - And Paktı
 - LAİA
 - CARİCOM
 - MERCOSUR
-

Sual: And Paktının üzvlərinə aid deyil. (Çəki: 1)

- Argentina
 - Boliviya
 - Kolumbiya
 - Ekvador
 - Peru
-

Sual: And paktına aid deyil. (Çəki: 1)

- Üzvləri Qvatemala, El Salvador, Honduras, Nikaraqua və Kosta-Rikadır.
 - Regional olaraq kiçik əhatəli bir blokdir.
 - Üzv-ölkələr inkişaf səviyyələri və ideoloji tərəflərdən bir-birilə daha yaxındırlar.
 - 1969-cu ildə Kartogena müqaviləsi ilə yarandı.
 - And Paktı, “bərabər bölgü” faktoruna böyük əhəmiyyət verir.
-

Sual: LAİA-nın üzv dövlətləri hansı regiondandır (Çəki: 1)

- Mərkəzi və Cənubi Amerika dövlətləri
 - Şimali və Cənubi Amerika dövlətləri
 - Avropa dövlətləri
 - Asiya dövlətləri
 - hamısı
-

Sual: Nisbətən daha çox inkişaf etmiş dövlətlər, daha az inkişaf etmişlərə ticarət sahəsində güzəştlər edir-hansı təşkilata aiddir? (Çəki: 1)

- LAİA
 - APEC
 - ASEAN
 - NAFTA
 - Aİ
-

Sual: LAİA dövlətləri neçə qrupa bölünür? (Çəki: 1)

- 3
 - 4
 - 6
 - 7
 - 2
-

Sual: Montevideo Müqaviləsinin prinsiplərinə aid deyil. (Çəki: 1)

- hamısı aiddir.
 - plüralizm,
 - həmrəylik,
 - elastiklik,
 - fərqli yanaşma və müxtəliflik.
-

Sual: Latın Amerikasını Azad Ticarət Zonasını təsis etdilər. (Çəki: 1)

- And ölkələri
 - Şimali Amerika ölkələri
 - Afrika ölkələri
 - Afrika ölkələri
 - Avropa ölkələri
-

Sual: LAİA-nın qərargahı bu şəhərdə yerləşir. (Çəki: 1)

- Montevideo
 - Cakarta
 - Brüssel
 - London
 - Nyu-York
-

Sual: LAİA-nın strukturuna aid deyil. (Çəki: 1)

- Hamısı aiddir.
 - Baş Katiblik;
 - Xarici İşlər Nazirləri Şurası;
 - Qiymətləndirmə və Həmrəylik Konfransı;
 - Nümayəndələr Komitəsi;
-

Sual: LAİA çərçivəsində neçə müqavilə qüvvədədir? (Çəki: 1)

- 32
 - 45
 - 10
 - 22
 - 15
-

Sual: LAİA-nın neçə rəsmi dili var. (Çəki: 1)

- 2
 - 1
 - 3
 - 4
 - 5
-

Sual: İspan və portuqal dili bu təşkilatın rəsmi dilidir. (Çəki: 1)

- LAİA
 - APEC
 - ASEAN
 - Aİ
 - NAFTA
-

Sual: LAİA-na 1999-cu ildə üzv oldu. (Çəki: 1)

- Kuba
 - ABŞ
 - Kolumbiya
 - Meksika
 - Venesuela
-

Sual: Bu integrasiya qrupu "bərabər bölgü" faktoruna böyük əhəmiyyət verməkdədir. Bunu da "üzvlükdə bərabərlik" yolu ilə reallaşdırmağı şərt kimi qəbul etmişdir. (Çəki: 1)

- And Paktı
 - LAİA
 - MERCOSUR
 - NAFTA
 - ASEAN
-

Sual: Mərkəzi Amerika Ümumi Bazarı təsis edildi. (Çəki: 1)

- 1960
 - 1950
 - 1970
 - 1985
 - 1995
-

Sual: Mərkəzi Amerika Ümumi Bazarına bu ölkə qoşulmamışdır. (Çəki: 1)

- Filippin
 - Qvatemala
 - El Salvador
 - Honduras
 - Nikaraqua
-

Sual: Karib Ölkələri Birliyi yaradılmışdır. (Çəki: 1)

- 1973
 - 1980
 - 1970
 - 1956
 - 1975
-

Sual: CARİCOM adlanır. (Çəki: 1)

- Karib Ölkələri Birliyi
 - Mərkəzi Amerika Ümumi Bazarı
 - Asiya-Sakit okean iqtisadi əməkdaşlıq şurası
 - Mərkəzi Amerika azad ticarət zonası
 - Latın Amerika İntegrasiya Assosiasiyası
-

BÖLMƏ: 0703

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0703 |
| Suallardan | 32 |
| Maksimal faiz | 32 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: "Amerika qitəsinin sərbəst ticarət zonası (Free Trade Area of Americas-FTAA)"nın yaradılması haqda danışıqlarda hansı layihələr müzakirə olundu. (Çəki: 1)

- braziliya və amerika layihələri
 - braziliya və argentin layihələri
 - amerika və kanada layihələri
 - meksika və amerika layihələri
 - argentin və brazilya layihələri
-

Sual: Latın Amerikasının əhalisinin 200 milyondan çoxu, ÜDM-nun 50%-i, birbaşa xarici investisiyanın 40%-i, məhsul dövriyyəsinin 60%-dən çoxu və daxili ticarətinin 33%-dən çoxu bu təşkilatın payına düşür. (Çəki: 1)

- MERCOSUR
 - NAFTA
 - LAİA
 - CARİCOM
 - And paktı
-

Sual: ABŞ 1994-cü ildə hansı şəhərdə Amerika qitəsinin 34 ölkəsinin dövlət başçıları iclasına çağırırdı. (Çəki: 1)

- Mayami
 - Nyu-York
 - Vaşinqton
 - Las-Veqas
 - Texas
-

Sual: Bu avropa ölkəsi MERCOSUR-la sərbəst ticarət zonasının yaradılması haqqında müqavilənin imzalanmasına daha çox təşəbbüs göstərirdi. (Çəki: 1)

- İspaniya
 - İngiltərə
 - Fransa
 - İtaliya
 - Almaniya
-

Sual: MERKOSUR və bu təşkilat arasında imzalanan "Regionlar arası müqavilə"də 2001-ci ilə qədər bu təşkilatlar arasında sərbəst ticarət zonasının yaradılması qarşıya məqsəd qoyulmuşdu. (Çəki: 1)

- Aİ
 - NAFTA
 - APEC
 - SİCA
 - ASEAN
-

Sual: 1998-ci ildə bu təşkilat öz sərbəst ticarət zonasını MERKOSUR-un sərbəst ticarət zonası ilə birləşdirmək haqqında müqavilə imzaladı. (Çəki: 1)

- SİCA
 - Aİ
 - NAFTA
 - CARİCOM
 - And Paktı
-

Sual: NAFTA və MERKOSUR arasında bağlayıcı bənd rolunu oynamağa cəhd göstərirlər. (Çəki: 1)

- Meksika və Çili
 - Kanada və Çili
 - Peru və Kolumbiya
 - Braziliya və Argentina
 - ABŞ və Braziliya
-

Sual: Argentinaya da 1994-1995-ci illərdəki iqtisadi düşüş zamanı xilasedici qüvvə kimi dinamik inkişaf edən hansı dövlət kömək etdi. (Çəki: 1)

- Braziliya
 - ABŞ
 - Kanada
 - Meksika
 - Çili
-

Sual: Bu təşkilatın təcrübəsi göstərdi ki, uğurlu inteqrasiya təşkilatı qurub, inkişaf etdirmək üçün heç olmasa bu təşkilata daxil olan ölkələr içində ikisinin güclü iqtisadi əlaqələri olmalıdır ki, böhran zamanı pis vəziyyətdə olan tərəfdaşlarına yardım edə bilsinlər. (Çəki: 1)

- MERCOSUR
 - NAFTA
 - APEC
 - Aİ
 - ASEAN
-

Sual: İqtisadçıların fikrinə görə, bu təşkilatın yaradılması ona daxil olan ölkələrə öz iqtisadiyyatlarını stabilləşdirməyə kömək etdi. (Çəki: 1)

- MERCOSUR
 - NAFTA
 - APEC
 - Aİ
 - ASEAN
-

Sual: MERCOSUR-un təşkilatı strukturuna daxil deyil. (Çəki: 1)

- Hamısı daxildir
- Ümumi bazar qrupu

- İnzibati katiblik
 - Birləşmiş Parlament komisiyası
 - Ümumi Bazar şurası
-

Sual: İştirakçı dövlətlərin iqtisadiyyatlarının sosial iqtisadi sektoru ilə bağlı səlahiyyətli orqan (Çəki: 1)

- Sosial iqtisadi məsləhət formu
 - Ümumi bazar qrupu
 - İnzibati katiblik
 - Texniki komissiyalar
 - Ümumi Bazar şurası
-

Sual: MERKOSUR parlamentinin səlahiyyətli orqanı (Çəki: 1)

- Birləşmiş Parlament komisiyası
 - Sosial iqtisadi məsləhət formu
 - İnzibati katiblik
 - Texniki komissiyalar
 - Ümumi Bazar şurası
-

Sual: MERCOSUR-da ticarət, gömrük tənzimlənməsi, texniki normalarla, valyuta-maliyyə siyasəti, makroiqtisadi siyasət, quru və dəniz nəqliyyatı, sənaye texnologiyaları, kənd təsərrüfatı və energetika ilə bağlı məsələlərlə məşğul olur (Çəki: 1)

- Ümumi bazar qrupunun 10 texniki komissiyası
 - Baş katiblik
 - Parlament assambleyası
 - Ümumi bazar şurası
 - Nazirlər kabineti
-

Sual: Montevideoda(Uruqvay) inzibati katibliyə və eləcə də birbaşa özünə tabe olan 10 texniki komissiyaya malikdir. (Çəki: 1)

- Ümumi bazar qrupu
 - Baş katiblik
 - Parlament assambleyası
 - Ümumi bazar şurası
 - Nazirlər kabineti
-

Sual: Periodik olaraq dövlət başçıları və ya xarici işlər nazirlikləri səviyyəsində görüşürlər və inteqrasiyanın inkişafı ilə bağlı siyasi planlarını həyata keçirirlər (Çəki: 1)

- Ümumi bazar şurası
 - Baş katiblik
 - Parlament assambleyası
 - Ümumi şura
 - Nazirlər kabineti
-

Sual: MERCOSUR-un əsas icraedici orqanı (Çəki: 1)

- Ümumi bazar qrupu
 - Baş katiblik
 - Parlament assambleyası
 - Ümumi şura
 - Nazirlər kabineti
-

Sual: MERCOSUR-da birliyin sərhədləri daxilinə üçüncü ölkədən məhsul idxalına dair ümumi gömrük tarifləri tətbiq olunmağa başlandı. (Çəki: 1)

- 1995
 - 1990
 - 2000
 - 1996
 - 1998
-

Sual: MERKOSUR-un əsas idarəedici orqanı (Çəki: 1)

- Ümumi bazar şurası
 - Baş katiblik
 - Parlament assambleyası
 - Ümumi şura
 - Nazirlər kabineti
-

Sual: 1996-cı ildə Boliviya, 2000-ci ildə isə Çili assosiasiya olunmuş üzvlər kimi təşkilata qoşuldular. (Çəki: 1)

- MERCOSUR
 - NAFTA
 - APEC
 - CARİCOM
 - And paktı
-

Sual: Asunsone müqaviləsinə əlavə olaraq sərbəst ticarət zonasının yaradılmasını və sonradan onun gömrük birliyi ilə əvəz olunmasını təsdiq edən yeni müqavilə imzalandı. (Çəki: 1)

- 1994
 - 1990
 - 2000
 - 1996
 - 1998
-

Sual: MERCOSUR ölkələri arasında real ticarət bloku qanuni qeydiyyatı alındı. (Çəki: 1)

- 1995
- 1990
- 2000

- 1996
 - 1998
-

Sual: MERKOSUR-un yaradılması haqqında müqavilə bu şəhərdə imzalandı. (Çəki: 1)

- Asunsone
 - Karakas
 - Montevideo
 - Nyu-York
 - Moskva
-

Sual: MERCOSUR-un yaranması haqqında müqaviləni neçə dövlət imzaladı? (Çəki: 1)

- 4
 - 2
 - 10
 - 16
 - 8
-

Sual: C.Amerikada inteqrasiya proseslərinə maraq 1980-ci illərdən başlayaraq yenidən artmağa başladı. (Çəki: 1)

- 1960-cı illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra
 - 1970-ci illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra
 - 1950-ci illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra
 - 1990-cı illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra
 - 1985-ci illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra
-

Sual: 1986-cı ildə bu iki dövlət iqtisadi əməkdaşlıq və davamlı inteqrasiyanın inkişafı haqqındakı birgə layihələrini irəli sürdülər və başqa ölkələrin bura qatılmasınının açıq olduğunu elan etdilər. (Çəki: 1)

- Argentina və Braziliya
 - Uruqvay və Paraqvay
 - ABŞ və Meksika
 - Kanada və Meksika
 - Çili və Braziliya
-

Sual: MERCOSUR-un baş qərargahı bu şəhərdə yerləşir. (Çəki: 1)

- Montevideo
 - Karakas
 - Buenos-Ayres
 - Meksiko
 - Nyu-York
-

Sual: Təşkilatın emblemində də cənub xaçının bürcü təsvir olunub. (Çəki: 1)

- MERCOSUR

- NAFTA
 - APEC
 - CARİCOM
 - And paktı
-

Sual: 1991-ci ildə 4 ölkənin iştirakı ilə yaranmışdır. (Çəki: 1)

- MERCOSUR
 - NAFTA
 - APEC
 - CARİCOM
 - And paktı
-

Sual: Latın Amerikasında daha böyük ticari–siyasi əsaslı bir bazar birliyidir. Latın Amerikasının əhalisinin 45%-ni, ərazisinin 33%-ni, ÜDM-nin 50%-dən çoxunu və investisiyaları 40%-ni əhatə edir. (Çəki: 1)

- MERCOSUR
 - NAFTA
 - APEC
 - CARİCOM
 - And paktı
-

Sual: Bu inteqrasiya qrupu kiçik bir blokdur və əhalisi 5 milyona yaxındır. Üzv-ölkələr inkişaf səviyyələri baxımından çox geridədir və başlıca ixrac məhsulları neft, boksit, alminium və şəkərdir. Yamayka, Trinidad və Tabaco, Barbados öz aralarında ən inkişaf etmiş ölkələrdir. (Çəki: 1)

- CARİCOM
 - NAFTA
 - APEC
 - MERCOSUR
 - CACM
-

Sual: Bahama, Barbados, Bilize, Quatemala, Yamayka, Trinidad və Tabaco, Antiquana və Barbuda, Dominikan, Qrenada, Menserrat, Sent Kids və Nevis, Saint Lukiya, Sent-Vinsent və Qrenadines bu inteqrasiya qrupunun üzvləridir. (Çəki: 1)

- CARİCOM
 - NAFTA
 - APEC
 - MERCOSUR
 - CACM
-

BÖLMƏ: 0801

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0801 |
| Suallardan | 20 |
| Maksimal faiz | 20 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |

Sual: Keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərərası birlikdir: (Çəki: 1)

- MDB
 - BMT
 - ATƏT
 - Aİ
 - NATO
-

Sual: MDB-də müşahidəçi statusuna malik olan dövlət: (Çəki: 1)

- Türkmənistan
 - Azərbaycan
 - Gürcüstan
 - Qazaxıstan
 - Moldova
-

Sual: MDB-nin işçi dili hansı dildir? (Çəki: 1)

- rus
 - özbək
 - gürcü
 - ingilis
 - tatar
-

Sual: MDB-nin qərargahı hansı şəhərdə yerləşir? (Çəki: 1)

- Minsk
 - Moskva
 - Kiyev
 - Brüssel
 - Cenevrə
-

Sual: MDB neçənci ildə təsis edilib? (Çəki: 1)

- 1991
 - 1992
 - 1993
 - 1994
 - 1995
-

Sual: MDB-nin təsisçiləri olan dövlətlər sırasına daxildir: (Çəki: 1)

- Belarusiya
- Azərbaycan
- Gürcüstan
- Ermənistan
- Qazaxıstan

Sual: Alma-Ata bəyannaməsinin məğzi: (Çəki: 1)

- MDB yaradıldı
 - BMT yaradıldı
 - ATƏT yaradıldı
 - VMT yaradıldı
 - Aİ yaradıldı
-

Sual: 1993-cü ildə MDB-yə hansı dvlət üzv oldu? (Çəki: 1)

- Gürcüstan
 - Rusiya
 - Ukrayna
 - Belarusiya
 - Hamısı
-

Sual: 2005-ci ildə MDB-nin həqiqi üzvlüyündən çıxmışdır: (Çəki: 1)

- Türkmənistan
 - Özbəkistan
 - Ukrayna
 - Moldova
 - Belarusiya
-

Sual: MDB Nizamnaməsini hələlik ratifikasiya etməyiblər: (Çəki: 1)

- Moldova və Ukrayna parlamentləri
 - Moldova və Rusiya parlamentləri
 - Moldova və Belarusiya parlamentləri
 - Moldova və Gürcüstan parlamentləri
 - Moldova və Türkmənistan parlamentləri
-

Sual: Formal olaraq MDB-nin üzvləri deyillər? (Çəki: 1)

- Moldova və Ukrayna
 - Moldova və Rusiya
 - Moldova və Belarusiya
 - Moldova və Gürcüstan
 - Moldova və Türkmənistan
-

Sual: MDBnin bəzi strukturlarında hansı dövlət müşahidəçi kimi göstərilir? (Çəki: 1)

- Monqolustan
 - Özbəkistan
 - Ukrayna
 - Moldova
 - Belarusiya
-

Sual: Hal-hazırda demək olar ki hansı dövlət MDBnin sıralarından çıxmışdır? (Çəki: 1)

- Gürcüstan
 - Moldova
 - Rusiya
 - Azərbaycan
 - Belarusiya
-

Sual: 2000-ci ilin oktyabr ayında: (Çəki: 1)

- Avrasiya İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
 - Asiya İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
 - Amerika İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
 - Avroatlantika İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
 - Düzgün cavab variantı yoxdur
-

Sual: Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçıları hansı birliyin təsis edilməsi haqqında saziş imzalayıblar? (Çəki: 1)

- Avrasiya İqtisadi Birliyi
 - Asiya İqtisadi Birliyi
 - Amerika İqtisadi Birliyi
 - Avroatlantika İqtisadi Birliyi
 - Düzgün cavab variantı yoxdur
-

Sual: Belarus, Qazaxıstan, Rusiya və Ukrayna tərəfindən Vahid İqtisadi Məkanın yaradılması haqqında razılaşma imzalanmışdır: (Çəki: 1)

- 2003-cü ilin sentyabr ayında
 - 2004-cü ilin sentyabr ayında
 - 2006-cı ilin sentyabr ayında
 - 2005-ci ilin sentyabr ayında
 - Düzgün cavab variantı yoxdur
-

Sual: 1993-cü ildə: (Çəki: 1)

- MDB-nin nizamnaməsi qəbul edilib
 - MDB yaradılıb
 - Rusiya MDB-yə üzv qəbul olunub
 - Belarus MDB-yə üzv qəbul olunub
 - Çexiya MDB-nin tərkibindən çıxıb
-

Sual: MDB-nin nizamnaməsində hansı fəaliyyət sahələri göstərilib? (Çəki: 1)

- Hamısı
 - İnsan hüquq və azadlıqlarının təmin olunması;
 - Xarici siyasət fəaliyyətinin əlaqələndirilməsi;
 - Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi;
 - Əhalinin sağlamlığının və ətraf mühitin qorunması;
-

Sual: MDB-nin Nizamnaməsinə görə, təşkilata yeni üzvlərin qəbul edilməsi: (Çəki: 1)

- Üzvlərin birgə razılığı ilə əldə edilir
- qeyri-mümkündür
- Rusiyanın razı olması kifayətdir
- Avropa məkanında yerləşən dövlətlər daxil ola bilməz
- Düzgün cavab variantı yoxdur

Sual: MDB-nin məqsədləri sırasına daxil deyil: (Çəki: 1)

- Yeni ərazilər ələ keçirmək və öz fəaliyyət sferasını daha da genişləndirmək;
- MDB çərçivəsində dövlətlərin üzərinə götürdükleri öhdəliklərin yerinə yetirilməsi;
- Siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi;
- Birgə iqtisadi məkan çərçivəsində, üzv dövlətlərin hərtərəfli və balanslaşdırılmış şəkildə iqtisadi və sosial inkişafı, dövlətlərarası əməkdaşlıq və inteqrasiya;
- Beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsipləri və ATƏT-in sənədlərinə uyğun olaraq, əsas insan azadlıq və hüquqlarının təmin olunması;

BÖLMƏ: 0802

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0802 |
| Suallardan | 20 |
| Maksimal faiz | 20 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: MDB-nin nizamnamə orqanları sırasına daxil deyil: (Çəki: 1)

- Düzgün cavab variantı yoxdur
- Dövlət başçıları şurası;
- Hökumət başçıları şurası;
- Xarici işlər nazirləri şurası;
- Müdafiə Nazirləri Şurası;

Sual: MDB-nin İcraçı orqanları sırasına daxil deyil: (Çəki: 1)

- Anti-terror Mərkəzi;
- İqtisadi şura;
- Birliyin üzv dövlətlərinin daimi səlahiyyətli nümayəndələrinin Şurası;
- İcraçı komitə.
- Bütün cavab variantları doğrudur

Sual: MDB-nin sahələrarası əməkdaşlıq orqanları: (Çəki: 1)

- Bütün cavab variantları doğrudur
- Anti-terror Mərkəzi;
- Dövlətlərarası Bank;

- Dövlətlərarası statistika komitəsi;
 - Standartlaşma, meteorologiya və sertifikatlaşdırma üzrə dövlətlərarası şura;
-

Sual: Post-Sovet məkanında iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması üçün bir alternativdir: (Çəki: 1)

- MDB
 - BMT
 - ATƏT
 - Aİ
 - NATO
-

Sual: Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat: (Çəki: 1)

- GUAM
 - BMT
 - VMT
 - NATO
 - ABƏŞ
-

Sual: Beynəlxalq regional təşkilatdır: (Çəki: 1)

- GUAM
 - BMT
 - ABƏŞ
 - BP
 - General Motors
-

Sual: GUAM-ın tərkibinə neçə dövlət daxildir? (Çəki: 1)

- 4
 - 3
 - 5
 - 6
 - 8
-

Sual: GUAM-nın rəsmi dili: (Çəki: 1)

- ingilis və rus
 - rus və azərbaycan
 - rus və gürcü
 - gürcü və azərbaycan
 - türk və rus
-

Sual: GUAM-ın tərkibinə əvvəllər hansı təşkilat daxil idi? (Çəki: 1)

- Özbəkistan
- Tataristan
- Tacikistan
- Türkmənistan

Pakistan

Sual: 2005-ci ildə hansı dövlət GUAMın tərkibindən çıxdı? (Çəki: 1)

- Özbəkistan
 - Tataristan
 - Tacikistan
 - Türkmənistan
 - Pakistan
-

Sual: GUAM-ın məşvərət formu nə vaxt təşkil edilib? (Çəki: 1)

- 1997
 - 1996
 - 1999
 - 1994
 - 1993
-

Sual: GUAMın Yalta Xartiyası qəbul edilib? (Çəki: 1)

- 2001
 - 1998
 - 2004
 - 1996
 - 1999
-

Sual: GUAM-ın məqsədləri sırasına daxil deyil: (Çəki: 1)

- Düzgün cavab variantı yoxdur
 - Demokratiya dəyərlərin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarına hörmət;
 - Dayanıqlı inkişafın təmin edilməsi;
 - Beynəlxalq və regional təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsi;
 - Ümumi təhlükəsizlik məkanının yaradılması üçün Avropaya inteqrasiyanın gücləndirilməsi və həmçinin, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi;
-

Sual: GUAM-ın stukturuna daxildir: (Çəki: 1)

- Şura və katiblik
 - İdarə və katiblik
 - Parlament və katiblik
 - Assambleya və katiblik
 - Hamısı
-

Sual: GUAMın əsas orqanıdır və öz işini dövlət başçıları (sammit), xarici işlər nazirləri, milli kordinatorlar və daimi nümayəndələr səviyyəsində təşkil edir: (Çəki: 1)

- Şura
- Katiblik
- Assambleya

- İdarə
 Parlament
-

Sual: Kiyev şəhərində GUAM-ın yerləşir (Çəki: 1)

- katibliyi
 şurası
 Parlamenti
 assambleyası
 idarəsi
-

Sual: GUAMda bu orqan Baş katib tərəfindən idarə olunur: (Çəki: 1)

- katiblik
 şura
 Parlament
 assambleya
 idarə
-

Sual: GUAM, BMT Baş assambleyasında müşahidəçi statusu əldə etmişdir (Çəki: 1)

- 2003
 2005
 2004
 1997
 1998
-

Sual: GUAM-ın üzv ölkələri müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də BMT və ATƏT bir-irilə sıx əlaqələr qurur: (Çəki: 1)

- 2004
 2001
 2009
 1998
 1999
-

Sual: GUAM-ın fəaliyyəti sırasına daxil deyil: (Çəki: 1)

- yeni ərazilər ələ keçirmək
 ticarət
 nəqliyyat
 gömrük nəzarəti
 düzgün cavab variantı yoxdur
-

BÖLMƏ: 0803

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0803 |
| Suallardan | 22 |
| Maksimal faiz | 22 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |

Sual: Terorizm, mütəşəkkil cinayətkarlıq və narkotik alveri ilə mübarizəyə dair GUAM-ABŞ çərçivəsində proqramına uyğun olaraq bir sıra dövlətlərin ekspertlərinin yardımı ilə GUAM bir sıra layihələr həyata keçirmişdir-bu dövlətlər sırasına daxil deyil: (Çəki: 1)

- Fələstin
- ABŞ
- Bolqarıstan
- Rumıniya
- Macarıstan

Sual: Terorizm, mütəşəkkil cinayətkarlıq, narkotika alveri və digər təhlükəli cinayətlərlə mübarizəyə dair, GUAM-da nə yaradılmışdır? (Çəki: 1)

- virtual mərkəz
- təhlükəsizlik şurası
- komissiya
- şura
- katiblik

Sual: GUAM-a daxil olmayan dövlət: (Çəki: 1)

- Ermənistan
- Gürcüstan
- Ukrayna
- Azərbaycan
- Moldova

Sual: ABŞ-GUAM çərçivə proqramına daxildir: (Çəki: 1)

- Hamısı
- GUAM virtual mərkəzinin yaradılması;
- Anti-terrorist istiqamətdə informasiya mübadiləsi üzrə vahid informasiya məkanını yaradılması;
- Gömrük və sərhədyanı sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsi.
- Korporativ İnteqrasiya

Sual: GUAM-a daxil olmayan dövlət: (Çəki: 1)

- Rusiya
- Gürcüstan
- Ukrayna
- Azərbaycan
- Moldova

Sual: Şanxay Əməkdaşlıq Təşkilatı nə vaxt qurulub? (Çəki: 1)

- 2001
 - 2003
 - 2009
 - 2002
 - 2000
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatının rəsmi dilləri: (Çəki: 1)

- Çin,rus
 - İngilis,rus
 - Fransız,rus
 - Çin,fransız
 - Çin,ingilis
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatının mərkəzi haradır? (Çəki: 1)

- Pekin
 - Cenevrə
 - London
 - Paris
 - Brüssel
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri sırasına daxildir: (Çəki: 1)

- Bütün variantlar doğrudur
 - Çin Xalq Respublikası
 - Qazaxıstan
 - Qırğızıstan
 - Rusiya
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmayan dövləti göstərin: (Çəki: 1)

- İngiltərə
 - Çin Xalq Respublikası
 - Qırğızıstan
 - Qazaxıstan
 - Rusiya
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmayan dövləti göstərin: (Çəki: 1)

- Fransa
 - Tacikistan
 - Çin Xalq Respublikası
 - Qırğızıstan
 - Qazaxıstan
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan dövləti göstərin (Çəki: 1)

- Özbəkistan

- İngiltərə
 - Fransa
 - ABŞ
 - İsveçrə
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində çıxış edir: (Çəki: 1)

- Hamısı
 - Hindistan
 - İran
 - Monqolustan
 - Pakistan
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində çıxış etmir: (Çəki: 1)

- Özbəkistan
 - Hindistan
 - İran
 - Monqolustan
 - Pakistan
-

Sual: "Şanxay beşliyi" yaradıldı: (Çəki: 1)

- 1996
 - 1998
 - 1994
 - 1999
 - 1990
-

Sual: "Şanxay beşliyi"nə daxil olan dövləti göstərin: (Çəki: 1)

- Rusiya
 - ABŞ
 - İran
 - Pakistan
 - İsrail
-

Sual: 1997-ci ildə Moskvada imzalanan sazişin məzmunu: (Çəki: 1)

- ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq ixtisarı barədə
 - ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq artırılması barədə
 - ümumi sərhəd bölgəsində olan dəniz qüvvələrinin qarşılıqlı olaraq ixtisarı barədə
 - ümumi sərhəd bölgəsində olan sərhəd qüvvələrinin qarşılıqlı olaraq ixtisarı barədə
 - bütün cavablar doğrudur
-

Sual: Avrasiya materikinə beşdə üç hissəsini təşkil edir: (Çəki: 1)

- «Şanxay beşliyi»nə daxil olan ölkələrin ümumi ərazisi

- Rusiyanın ərazisi
 - Çinin ərazisi
 - Özbəkistanın ərazisi
 - hamısı
-

Sual: Özbəkistan nə vaxt "Şanxay beşliyi" müşahidəçi qismində qoşuldu? (Çəki: 1)

- 2000
 - 2001
 - 1998
 - 1996
 - 1993
-

Sual: 2002-ci ildə ŞƏT-in sammiti harada keçirildi? (Çəki: 1)

- Sankt-Petrburq
 - Pekin
 - Almata
 - Düşənbə
 - Bişkek
-

Sual: ŞƏT-in şuralarına daxil deyil: (Çəki: 1)

- Düzgün cavab variantı yoxdur
 - Hökumət Başçıları Şurası - hər il bir dəfə toplanan və büdcənin təsdiqi və iqtisadi müqavilələr edilməsi kimi əsas öhdəlikləri olan ikinci ən əhəmiyyətli alt mexanizmdir.
 - Xarici İşlər Nazirləri Şurası - dövlət başçıları Şurasından bir ay əvvəl toplanan və bu şuranın gündəmini təyin edən, beynəlxalq məsələlərin sıxlıqda müzakirə edildiyi təşkilatın ən funksional orqanlarından biridir
 - Təqdimat Şurası - üzv ölkələrin əməkdaşlıq etdikləri sahələrdə xadimlərin (müdafiə nazirləri, polis təşkilatları, ədalət nazirləri vs.) iştirakı ilə əhatəli görüş və müqavilələrin infrastrukturunun yaradıldığı əhəmiyyətli bir orqandır
 - Milli Koordinator Şurası - ildə ən az üç dəfə toplanan və ŞƏT üzvü olan ölkələrin milli koordinatorlarının qatıldığı bütün digər orqanları istiqamətləndirən orqandır
-

Sual: ŞƏT-in Xarici İşlər Nazirləri Şurası: (Çəki: 1)

- dövlət başçıları Şurasından bir ay əvvəl toplanan və bu şuranın gündəmini təyin edən, beynəlxalq məsələlərin sıxlıqda müzakirə edildiyi təşkilatın ən funksional orqanlarından biridir
 - üzv ölkələrin əməkdaşlıq etdikləri sahələrdə xadimlərin (müdafiə nazirləri, polis təşkilatları, ədalət nazirləri vs.) iştirakı ilə əhatəli görüş və müqavilələrin infrastrukturunun yaradıldığı əhəmiyyətli bir orqandır
 - ildə ən az üç dəfə toplanan və ŞƏT üzvü olan ölkələrin milli koordinatorlarının qatıldığı bütün digər orqanları istiqamətləndirən orqandır
 - hər il bir dəfə toplanan və büdcənin təsdiqi və iqtisadi müqavilələr edilməsi kimi əsas öhdəlikləri olan ikinci ən əhəmiyyətli alt mexanizmdir
 - hər il bir dəfə nizamlı olaraq bir üzv ölkədə toplanan və dövlət başçılarının qatıldığı ən üst səviyyədəki qərar mexanizmidir
-

BÖLMƏ: 0901

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0901 |
| Suallardan | 18 |
| Maksimal faiz | 18 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini nə vaxt açmışdır? (Çəki: 1)

- 2000
- 1993
- 1997
- 2007
- 1999

Sual: Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin məqsədlərinə daxil deyil: (Çəki: 1)

- Düzgün cavab variantı yoxdur
- Müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi;
- Azərbaycanda demokratiyanın möhkəmlənməsi
- İqtisadi inkişaf və bazar iqtisadiyyatına keçid cəhdlərinin dəstəklənməsi;
- Ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi, texniki və mədəni əməkdaşlıq;

Sual: Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını nə qoyub? (Çəki: 1)

- Tərəfdaşlıq və əməkdaşlıq sazişi
- İqtisadi ittifaq
- Birgə layihələr
- Cənub axını
- Hamısı

Sual: Tərəfdaşlıq və əməkdaşlıq sazişi harada imzalanıb? (Çəki: 1)

- Lüksemburq
- Cenevrə
- Brüssel
- Tokio
- Suriya

Sual: AR ilə Aİ arasında münasibətlərə yeni təkan vermişdir. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur: (Çəki: 1)

- Tərəfdaşlıq və əməkdaşlıq sazişi

- iqtisadi ittifaq
 - Birgə layihələr
 - Cənub axını
 - Hamısı
-

Sual: Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında qərar: (Çəki: 1)

- 2004
 - 2003
 - 2007
 - 2008
 - 2011
-

Sual: AQS ölkəmiz üçün imkanlar yaratmışdır-bu sıraya daxil deyil: (Çəki: 1)

- Düzgün cavab variantı yoxdur
 - siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı
 - vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsinə təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak
 - Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi
 - ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi
-

Sual: Azərbaycan Respublikası – Avropa İttifaqı Fəaliyyət Planı qəbul edilib: (Çəki: 1)

- Brüsseldə
 - Bakıda
 - Londonda
 - Cenevrədə
 - Parisdə
-

Sual: Azərbaycan Respublikası – Avropa İttifaqı Fəaliyyət Planı qəbul edilib: (Çəki: 1)

- 2006
 - 2003
 - 2005
 - 2001
 - 2000
-

Sual: "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu": (Çəki: 1)

- 2006
- 2003
- 2005

- 2001
 - 2000
-

Sual: 1991-ci ildə Azərbaycana yardım göstərən əsas donorlardan biri? (Çəki: 1)

- Aİ
 - VMT
 - MC
 - Yaponiya
 - Hamısı
-

Sual: TACIS (Çəki: 1)

- "MDB ölkələrinə texniki yardım"
 - "BMT ölkələrinə texniki yardım"
 - "NATO ölkələrinə texniki yardım"
 - "ASEAN ölkələrinə texniki yardım"
 - "VMT ölkələrinə texniki yardım"
-

Sual: TRASECA (Çəki: 1)

- "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi"
 - "Afrika-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi"
 - "Amerika-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi"
 - "ASEAN ölkələrinə texniki yardım"
 - "VMT ölkələrinə texniki yardım"
-

Sual: INOGATE (Çəki: 1)

- "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram"
 - "Amerikaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram"
 - "Asiyaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram"
 - "ASEAN ölkələrinə texniki yardım"
 - "VMT ölkələrinə texniki yardım"
-

Sual: ECHO (Çəki: 1)

- "humanitar yardım"
 - "texniki yardım"
 - "hərbi yardım"
 - "ASEAN ölkələrinə texniki yardım"
 - "VMT ölkələrinə texniki yardım"
-

Sual: "Yeni ipək yolu": (Çəki: 1)

- TRASECA
 - TACIS
 - İNOGATE
 - ECHO
 - Düzgün cavab variantı yoxdur
-

Sual: Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır: (Çəki: 1)

- TRASECA
 - TACİS
 - İNOGATE
 - ECHO
 - Düzgün cavab variantı yoxdur
 - Düzgün cavab variantı yoxdur
-

Sual: Proqramın məqsədi qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir: (Çəki: 1)

- TRASECA
 - TACİS
 - İNOGATE
 - ECHO
 - Düzgün cavab variantı yoxdur
-

BÖLMƏ: 0902

| | |
|----------------------|--------------------------|
| Ad | 0902 |
| Suallardan | 15 |
| Maksimal faiz | 15 |
| Sualları qarışdırmaq | <input type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Aİ-nin təməlinin qoyan dövlətlər sırasına daxil deyil: (Çəki: 1)

- ABŞ
 - Belçika
 - Almaniya
 - Fransa
 - Niderland
-

Sual: Aİ-nin təməlinin qoyan dövlətlər sırasına daxildir: (Çəki: 1)

- İtaliya
 - Yaponiya
 - Rusiya
 - Çin
 - Koreya
-

Sual: İntegrasiya bütün mərhələləri keçib: (Çəki: 1)

- Qərbi Avropada
 - Şərqi Avropada
 - Şimali Amerikada
 - Cənubi Amerikada
 - Şərqi Asiyada
-

Sual: Avropa İttifaqının vahid valyutası: (Çəki: 1)

- Evro
 - Dollar
 - Ekü
 - Manat
 - Hamısı
-

Sual: Qərbi Avropada inteqrasiya birliyi: (Çəki: 1)

- Aİ
 - NAFTA
 - NAFTA
 - BMT
 - düzgün cavab variantı yoxdur
-

Sual: Şimali Amerikada inteqrasiya birliyi: (Çəki: 1)

- NAFTA
 - BMT
 - Aİ
 - düzgün cavab variantı yoxdur
 - ASEAN
-

Sual: Asiya-Sakit okean regionunda inteqrasiya birliyi: (Çəki: 1)

- ASEAN
 - Aİ
 - BMT
 - ASEAN
 - NAFTA
-

Sual: Aİ-nin qurumlarına daxil deyil: (Çəki: 1)

- Bütün cavablar doğrudur
 - Avropa Zirvəsi
 - Avropa Şurası
 - Avropa Komissiyası
 - Ədalət Divanı və Bidayət Məhkəməsi
-

Sual: AB siyasətilərinin planlaşdırıcısı və koordinatorudur: (Çəki: 1)

- Avropa Komissiyası
- Avropa Zirvəsi

- Avropa Şurası
 - Avropa Bankı
 - Ədalət Divanı və Bidayət Məhkəməsi
-

Sual: Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır: (Çəki: 1)

- Ombudsman
 - Avropa Zirvəsi
 - Avropa Şurası
 - Avropa Komissiyası
 - Ədalət Divanı və Bidayət Məhkəməsi
-

Sual: Avropa Şurasının tərkibi neçə şuradan ibarətdir? (Çəki: 1)

- 9
 - 5
 - 6
 - 3
 - 4
-

Sual: AB-yə üzv ölkələrin dövlət və hökumət başçılarıyla Avropa Komissiyası Başçısını qurulmuş olduğu 1974-cü ildən bəri ildə ən azı iki dəfə bir araya gətirir: (Çəki: 1)

- Avropa Zirvəsi
 - Avropa Bankı
 - Avropa Şurası
 - Avropa Komissiyası
 - Ədalət Divanı və Bidayət Məhkəməsi
-

Sual: Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir: (Çəki: 1)

- Avropa Maliyyə Məhkəməsi
 - Avropa Bankı
 - Avropa Şurası
 - Avropa Komissiyası
 - Ədalət Divanı və Bidayət Məhkəməsi
-

Sual: Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir: (Çəki: 1)

- Avropa Komissiyası
 - Avropa Zirvəsi
 - Avropa Şurası
 - Avropa Bankı
 - Ədalət Divanı və Bidayət Məhkəməsi
-

Sual: 15 hakim və onlara kömək edən doqquz qanun keşikçisindən ibarətdir: (Çəki: 1)

- Ədalət Divanı və Bidayət Məhkəməsi
 Avropa Zirvəsi
 Avropa Şurası
 Avropa Bankı
 Düzgün cavab variantı yoxdur
-

BÖLMƏ: 0903

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0903 |
| Suallardan | 19 |
| Maksimal faiz | 19 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Düzgün cavab variantı yoxdur (Çəki: 1)

- İqtisadi və Sosial Komitə və AKPB məsləhət Komitəsi
 Avropa Zirvəsi
 Avropa Şurası
 Avropa Bankı
 Düzgün cavab variantı yoxdur
-

Sual: Banqkok Bəyannaməsi” hansı təşkilatın əsasını qoydu? (Çəki: 1)

- ASEAN
 APEC
 NAFTA
 BMT
 düzgün cavab variantı yoxdur
-

Sual: 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur. (Çəki: 1)

- Avropa İnvestisiya Bankı
 Avropa Zirvəsi
 Ədalət Divanı və Bidayət Məhkəməsi
 Ədalət Divanı və Bidayət Məhkəməsi
 Avropa Şurası
-

Sual: Evro tədavülə buraxılmışdı. (Çəki: 1)

- 2002
 2005
 2000
 1998
 2006
-

Sual: ASEAN-ı t sis ed n d vl tl r sırasına daxildir: ( eki: 1)

- Hamısı
 - İndoneziya
 - İndoneziya
 - İndoneziya
 - İndoneziya
-

Sual: Bruney-Darussalam, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malaziya, Myanma, Sinqapur, Tailand v  Filippin-bu hansı t şkilatın t rkibidir? ( eki: 1)

- ASEAN
 - BMT
 - Aİ
 - APEC
 - NATO
-

Sual: ASEAN  lk ləri hansı fundamental prinsipl ri  nd  tuturlar: ( eki: 1)

- B t n cavablar dođrudu
 - M st qillik, suverenlik, b rab rlik,  razi b t vl y  v  xalqların  z m q dd ratını t yin etmək h ququna qarşılıqlı h rm t;
 - H r bir d vl tin xarici m daxil d n azad olaraq siyas t y r tm si;
 - Bir-birinin xarici  laq l rin  qarışmamaq;
 - M bahis  v  m naqiş l rin s lh yolu il  nizama salınması;
-

Sual: ASEAN-ın strukturuna hansı orqan daxil deyil? ( eki: 1)

- D zg n cavab variantı yoxdur
 - ASEAN sammiti;
 - ASEAN Nazirl ri s viyy sində ke iril n m şavir l r;
 - ASEAN daimi Komit si;
 - ASEAN Katibliyi
-

Sual: NAFTA-nın t rkibinə hansı d vl tl r daxildir? ( eki: 1)

- ABŞ, Kanada v  Meksika
 - ABŞ, Kanada v  Brazilya
 - ABŞ, Kanada v  Uels
 - ABŞ, Kanada v  Kolumbiya
 - ABŞ, Kanada v  Argentina
-

Sual: NAFTA-nın yaradılması hansı amill rl  şərtl nir? ( eki: 1)

- hamisi
 - iştirakçı  lk l rin cođrafi yaxınlığı v  milli iqtisadiyyatların struktur oxşarlığı
 -  lk l r arasında sıx ticar t  laq l ri v  genişl n n istehsalın  laq l ndirilm si
 - Amerikada TMK-ların Kanada v  Meksikada genişl n n şəb k si
 - Kanada TMK-ların ABŞ-da genişl n n şəb k si
-

Sual: ABŞ, Kanada və Meksika arasında əmtəələrin və xidmətlərin azad ticarəti prosesində yeni bir mərhələdir (Çəki: 1)

- NAFTA
 - NAFTA
 - BMT
 - NATO
 - APEC
-

Sual: Qərbi Avropadan fərqli olaraq, harada Təsərrüfat kompleksinin yaradılması üçün impulslar “aşağıdan yuxarı” istiqamətdə, yəni, amerikan və kanadalı şirkətlərin əməkdaşlığına meyl etməsi istiqamətində getmişdir? (Çəki: 1)

- Şimali Amerikada
 - Cənubi Amerikada
 - Mərkəzi Amerikada
 - Uelsdə
 - Sibirdə
-

Sual: 1947-ci ildə qəbul edilmiş plan? (Çəki: 1)

- Ebbot planı”
 - Barbarossa planı
 - Şuman planı
 - Lend-liz planı
 - hamisi
-

Sual: Ebbot planı” nəyi nəzərdə tuturdu? (Çəki: 1)

- Kanada iqtisadiyyatının aparıcı sahələrinə ABŞ investisiyalarını cəlb edilməsi
 - Kanada iqtisadiyyatının aparıcı sahələrinə Argentina investisiyalarının cəlb edilməsi
 - Kanada iqtisadiyyatının aparıcı sahələrinə Britaniya investisiyalarının cəlb edilməsi
 - Meksika iqtisadiyyatının aparıcı sahələrinə ABŞ investisiyalarının cəlb edilməsi
 - Meksika iqtisadiyyatının aparıcı sahələrinə Kanada investisiyalarının cəlb edilməsi
-

Sual: 1959-cu ildə: (Çəki: 1)

- ABŞ və Kanada birgə hərbi istehsal haqqında müqavilə bağlanıb
 - ABŞ və Kanada birgə hərbi istehsal haqqında müqavilə bağlanıb
 - ABŞ və Argentina birgə hərbi istehsal haqqında müqavilə bağlanıb
 - ABŞ və Brazilya birgə hərbi istehsal haqqında müqavilə bağlanıb
 - Meksika və Kanada birgə hərbi istehsal haqqında müqavilə bağlanıb
-

Sual: 1959-cu il müqaviləsi nəyə şərait yaratdı? (Çəki: 1)

- Amerika standartlarının Kanada istehsalına daxil olmasına
- Amerika standartlarının ABŞ istehsalına daxil olmasına
- Amerika standartlarının Argentina istehsalına daxil olmasına

- Amerika standartlarının Braziliya istehsalına daxil olmasına
 - Amerika standartlarının Uels istehsalına daxil olmasına
-

Sual: NAFTA-nın özəyi: (Çəki: 1)

- Amerika - Kanada iqtisadi inteqrasiyasıdır
 - Amerika – Argentina iqtisadi inteqrasiyasıdır
 - Amerika - Braziliya iqtisadi inteqrasiyasıdır
 - Amerika - Uels iqtisadi inteqrasiyasıdır
 - Amerika -Britaniya iqtisadi inteqrasiyasıdır
-

Sual: CUSFTA: (Çəki: 1)

- Amerika - Kanada iqtisadi inteqrasiyasıdır:
 - Amerika – Argentina iqtisadi inteqrasiyasıdır
 - Amerika - Braziliya iqtisadi inteqrasiyasıdır
 - Amerika - Uels iqtisadi inteqrasiyasıdır
 - Amerika -Britaniya iqtisadi inteqrasiyasıdır
-

Sual: NAFTA: (Çəki: 1)

- azad iqtisadi zonadır
 - dövlətüstü qurumdur
 - TMK-dır
 - QHT-dir
 - hamısı
-

BÖLMƏ: 1001

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1001 |
| Suallardan | 7 |
| Maksimal faiz | 7 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: NAFTA-da bəzi strateji sahələr üzrə istisnalara aid deyil. (Çəki: 1)

- Tariflərin müəyyənləşdirilməsinə dair sistemin hər dövlətin özünün hazırlaması
 - Meksikanın neft sənayesində xaricilərin fəaliyyətinə məhdudiyyət qoyulması hüququ
 - Kanadanın bəzi sektorları xüsusən də, informasiya və bəzi mədəni sahələri mühafizə etməsi
 - ABŞ-ın daxili qiymətlərinin saxlanması hüququ
 - ABŞ-ın kənd təsərrüfatı məhsullarının rəqabətdən kənar inkişaf sisteminin saxlanması hüququ
-

Sual: NAFTA ilə bağlı fikirlərdən biri yanlıştır. (Çəki: 1)

- NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətindədirlər.
 - NAFTA ticarətin liberallaşdırılmasına yönəldilmişdir.
 - Bu qurum həm də digər sahələri əhatə edir.
 - NAFTA çərçivəsində əmək və ekoloji əməkdaşlıq sahəsində müqavilələr imzalanmışdır.
 - NAFTA, pul siyasətini ələ almır, üçüncü ölkələrə qarşı orta qömrük tarifi tətbiq olunmasını ehtiva etmir.
-

Sual: ABŞ-ın NAFTA-dan gözləntilərinə aid deyil. (Çəki: 1)

- NAFTA-nın ən könülsüz üzvü olaraq xarakterizə edilir.
 - ABŞ-ın NAFTA-dan gözləntisi əslində iqtisadi deyil, siyasi sahədə olmuşdur
 - NAFTA, ABŞ-ın Latın Amerikayla ticarətinə bir model təşkil etmişdir.
 - ABŞ daxili bazarının böyüklüyü, NAFTA-dan ABŞ-ın iqtisadi mənada böyük miqdarda qazanc təmin etməsinə imkan tanımamışdır.
 - ABŞ rəhbərliyi, NAFTA ilə Meksikada siyasi islahatların davamı və demokratiyanın inkişafı hədəfinə yönəlmişdir.
-

Sual: NAFTA-ya aiddir. (Çəki: 1)

- NAFTA-nın ABŞ iqtisadiyyatından çox Kanada və Meksika iqtisadiyyatlarına daha böyük təsir edəcəyi əvvəldən hesablanmışdır.
 - NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətindədirlər.
 - Dövlətlərarası inzibati orqanların yaradılması
 - NAFTA daxilində xüsusi güclü mexanizmə malik olan qurumlar mövcudur.
 - NAFTA siyasi və iqtisadi integrasiyanı ehtiva edən razılaşmadır.
-

Sual: Meksikanın NAFTA-dan gözləntilərinə aid deyil. (Çəki: 1)

- NAFTA-nın qurulmasında qabaqcıl rol oynamışdır.
 - Meksika görə isə NAFTA-nın iqtisadi böyümə baxımından əhəmiyyəti vardır.
 - NAFTA Meksikanın Asiyayla olan ticarətinin artması nəticəsini doğurmuşdur.
 - Kanada və ABŞ, güclü tariflərlə qorunan əkinçilik və tekstil sektorunu Meksikayla rəqabətə açmışdır.
 - NAFTA Meksika hökuməti tərəfindən beynəlxalq şirkətlərin ölkəyə girişi və sərmayə qoymaları üçün əhəmiyyətli bir vasitə olaraq görülmüşdür.
-

Sual: Kanadanın NAFTA ilə bağlı gözləntilərinə aid deyil. (Çəki: 1)

- NAFTA-nın ən könüllü üzvü olaraq xarakterizə edilir
 - NAFTA haqqında müzakirələr davam edərkən Kanada ictimaiyyətində ilk mərhələdə mənfi təsir yaranmışdır.
 - [Texnologiya məhsullarında ABŞ bazarı Kanada üçün əhəmiyyətli bir mövqeyə yüksəlmişdir.
 - NAFTA Kanadanın Avropa və Asiyayla ticarətində enişə səbəb olmuşdur
 - NAFTA sayəsində Kanadada az qala hər sənaye sektoru baxımından ABŞ bazarında əhəmiyyət qazanmışdır.
-

Sual: NAFTA-nın mənfi təsirlərinə aid deyil. (Çəki: 1)

- NAFTA yalnız ticarətin liberallaşdırılmasına yönəldildiyi üçün digər sahələri əhatə etmir.
- NAFTA, işçi haqqlarının qorunmasına imkan verməmişdir.
- Xarici birbaşa sərmayələr, yerli iqtisadiyyatdakı məşğulluq imkanları baxımından da bəzi məhdudlaşdırmaları özü ilə gətirmişdir.
- NAFTA-nın Meksikanın əkinçilik sektoruna bəzi mənfi təsirləri olmuşdur.
- Kanadada işə götürənlər, ABŞ və Meksikayla rəqabət etmək bəhanəsiylə ictimai köməkləri kəsməyə başlamışlar

BÖLMƏ: 1003

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1003 |
| Suallardan | 20 |
| Maksimal faiz | 20 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlikdir. (Çəki: 1)

- MDB
- BMT
- ATƏT
- Aİ
- NATO

Sual: MDB-də müşahidəçi statusuna malik olan dövlət: (Çəki: 1)

- Türkmənistan
- Azərbaycan
- Gürcüstan
- Qazaxıstan
- Moldova

Sual: MDB-nin işçi dili hansı dildir? (Çəki: 1)

- rus
- özbək
- gürcü
- ingilis
- tatar

Sual: MDB-nin qərargahı hansı şəhərdə yerləşir? (Çəki: 1)

- Minsk
- Moskva
- Kiyev
- Brüssel

Cenevrə

Sual: MDB neçənci ildə təsis edilib? (Çəki: 1)

- 1991
 - 1992
 - 1993
 - 1994
 - 1995
-

Sual: MDB-nin təsisçiləri olan dövlətlər sırasına daxildir: (Çəki: 1)

- Belarusiya
 - Azərbaycan
 - Gürcüstan
 - Ermənistan
 - Qazaxıstan
-

Sual: Alma-Ata bəyannaməsinin məğzi: (Çəki: 1)

- MDB yaradıldı
 - BMT yaradıldı
 - ATƏT yaradıldı
 - VMT yaradıldı
 - Aİ yaradıldı
-

Sual: 1993-cü ildə MDB-yə hansı dvlət üzv oldu? (Çəki: 1)

- Gürcüstan
 - Rusiya
 - Ukrayna
 - Belarusiya
 - Hamısı
-

Sual: 2005-ci ildə MDB-nin həqiqi üzvlüyündən çıxmışdır: (Çəki: 1)

- Türkmənistan
 - Özbəkistan
 - Ukrayna
 - Moldova
 - Belarusiya
-

Sual: MDB Nizamnaməsini hələlik ratifikasiya etməyiblər: (Çəki: 1)

- Moldova və Ukrayna parlamentləri
 - Moldova və Rusiya parlamentləri
 - Moldova və Belarusiya parlamentləri
 - Moldova və Gürcüstan parlamentləri
 - Moldova və Türkmənistan parlamentləri
-

Sual: Formal olaraq MDB-nin üzvləri deyillər? (Çəki: 1)

- Moldova və Ukrayna
 - Moldova və Rusiya
 - Moldova və Belarusiya
 - Moldova və Gürcüstan
 - Moldova və Türkmənistan
-

Sual: MDBnin bəzi strukturlarında hansı dövlət müşahidəçi kimi göstərilir? (Çəki: 1)

- Monqolustan
 - Özbəkistan
 - Ukrayna
 - Moldova
 - Belarusiya
-

Sual: Hal-hazırda demək olar ki hansı dövlət MDBnin sıralarından çıxmışdır? (Çəki: 1)

- Gürcüstan
 - Moldova
 - Rusiya
 - Azərbaycan
 - Belarusiya
-

Sual: 2000-ci ilin oktyabr ayında: (Çəki: 1)

- Avrasiya İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
 - Asiya İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
 - Amerika İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
 - Avroatlantika İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
 - Düzgün cavab variantı yoxdur
-

Sual: Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçıları hansı birliyin təsis edilməsi haqqında saziş imzalayıblar? (Çəki: 1)

- Avrasiya İqtisadi Birliyi
 - Asiya İqtisadi Birliyi
 - Amerika İqtisadi Birliyi
 - Avroatlantika İqtisadi Birliyi
 - Düzgün cavab variantı yoxdur
-

Sual: Belarus, Qazaxıstan, Rusiya və Ukrayna tərəfindən Vahid İqtisadi Məkanın yaradılması haqqında razılaşma imzalanmışdır: (Çəki: 1)

- 2003-cü ilin sentyabr ayında
 - 2004-cü ilin sentyabr ayında
 - 2006-cı ilin sentyabr ayında
 - 2005-ci ilin sentyabr ayında
 - Düzgün cavab variantı yoxdur
-

Sual: 1993-cü ildə: (Çəki: 1)

- MDB-nin nizamnaməsi qəbul edilib
 - MDB yaradılıb
 - Rusiya MDB-yə üzv qəbul olunub
 - Belarus MDB-yə üzv qəbul olunub
 - Çexiya MDB-nin tərkibindən çıxıb
-

Sual: MDB-nin nizamnaməsində hansı fəaliyyət sahələri göstərilib? (Çəki: 1)

- Hamısı
 - İnsan hüquq və azadlıqlarının təmin olunması;
 - Xarici siyasət fəaliyyətinin əlaqələndirilməsi;
 - Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi;
 - Əhəlinin sağlamlığının və ətraf mühitin qorunması;
-

Sual: MDB-nini Nizamnaməsinə görə, təşkilata yeni üzvlərin qəbul edilməsi: (Çəki: 1)

- üzvlərin birgə razılığı ilə əldə edilir
 - qeyri-mümkündür
 - Rusiyanın razı olması kifayətdir
 - Avropa məkanında yerləşən dövlətlər daxil ola bilməz
 - Düzgün cavab varınatı yoxdur
-

Sual: MDB-nin məqsədləri sırasına daxil deyil: (Çəki: 1)

- Yeni ərazilər ələ keçirmək və öz fəaliyyət sferasını daha da genişləndirmək;
 - MDB çərçivəsində dövlətlərin üzərinə götürdükleri öhdəliklərin yerinə yetirilməsi;
 - Siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi;
 - Birgə iqtisadi məkan çərçivəsində, üzv dövlətlərin hərtərəfli və balanslaşdırılmış şəkildə iqtisadi və sosial inkişafı, dövlətlərarası əməkdaşlıq və inteqrasiya;
 - Beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsipləri və ATƏT-in sənədlərinə uyğun olaraq, əsas insan azadlıq və hüquqlarının təmin olunması;
-

BÖLMƏ: 1101

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1101 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: 1-ci Şengen razılaşmasının şərtlərinə aid deyil. (Çəki: 1)

- Vahid daxili bazarda sərbəst hərəkəti və sərhəd nəzarəti
- İştirakçı dövlətlər tərəfindən vizanın verilməsi

- İştirakçı dövlətlər tərəfindən verilmiş vahid vizanın tanınması
 - Sığınacaq verilməsi barədə məsələyə baxılması və qərar qəbul edilməsinin yalnız bir dövlət tərəfindən həyata keçirilməsi
 - Polis əməkdaşlığı
-

Sual: 2-ci Şenqen müqaviləsinə aid deyil. (Çəki: 1)

- İştirakçı dövlətlər tərəfindən vizanın verilməsi
 - Vahid daxili bazarda sərbəst hərəkəti və sərhəd nəzarəti
 - Üçüncü dövlətdən gəlmiş şəxslərin status məsələsi
 - Cinayət törətmiş şəxslərin verilməsi
 - Narkotik vasitələrinin yayılmasına qarşı mübarizə
-

Sual: Avropa Polis İdarəsi yaradılmışdı. (Çəki: 1)

- 1995
 - 1975
 - 1980
 - 1990
 - 1996
-

Sual: Maasrtix müqaviləsinə aid deyil. (Çəki: 1)

- Xarici siyasət, müdafiə və təhlükəsizlik sahələrində üzv dövlətlər razılaşdırılmış formada hərəkət etməli idilər.
 - Müqavilə subsidiarlıq prinsipinə əsaslanırdı.
 - Müqaviləyə görə, İttifaq o sahədə qərarlar qəbul edir ki, dövlətlər özləri o sahədə müstəqil və effektiv şəkildə qərarlar qəbul edə bilmirlər.
 - Üzv dövlətlərdə iqtisadi sahədə inteqrasiya birliyin orqanlarının səlahiyyətlərinə aid edilirdi.
 - Müqavilənin qüvvəyə minməsi ilə Avropa İqtisadi Birliyi Avropa Birliyinə çevrildi.
-

Sual: Avropa İttifaqı tərkibində bu qurum dünya təcrübəsində analoqu olmayan institut kimi dəyərləndirilir. (Çəki: 1)

- Avropa İttifaqı Vətəndaşlığı institutu
 - Avropa məhkəməsi
 - Nazirlər şurası
 - Avropa Parlamenti
 - Avropa Polis İdarəsi
-

Sual: Avropa İttifaqı vətəndaşlığının prinsiplərini bu müqavilə müəyyənləşdirdi. (Çəki: 1)

- Maastrixt
 - Roma
 - Lissabon
 - Nitsa
 - Paris
-

Sual: Amsterdam müqaviləsi imzalanmışdı. (Çəki: 1)

- 1997
 - 1990
 - 1995
 - 2005
 - 2010
-

Sual: Lissabon sazişi imzalaanmışdı. (Çəki: 1)

- 2007
 - 1990
 - 1995
 - 2005
 - 2010
-

Sual: Bu müqavilə Aİ-nın qüvvəyə minməmiş konstitutsiyasını əvəz etməli idi. (Çəki: 1)

- Lissabon
 - Roma
 - Amsterdam
 - Nitsa
 - Paris
-

Sual: Aİ-nı idarə edən qurumlara aid deyil. (Çəki: 1)

- Qiymətləndirmə və Həmrəylik Konfransı;
 - Avropa Parlamenti
 - Avropa Zirvəsi
 - Avropa Şurası
 - Ombudsman
-

Sual: Avropa Parlamentinə aid deyil. (Çəki: 1)

- Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir.
 - Üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahibdir.
 - Büdcəni təsdiqləyir.
 - Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya bildirərək qanuniləşdirir.
 - Ümumi seçimlə 5 illik iş başına gəlir.
-

BÖLMƏ: 1103

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1103 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: 1-ci Şenqen razılaşmasının şərtlərinə aid deyil. (Çəki: 1)

- Vahid daxili bazarda sərbəst hərəkəti və sərhəd nəzarəti
 - İştirakçı dövlətlər tərəfindən vizanın verilməsi
 - İştirakçı dövlətlər tərəfindən verilmiş vahid vizanın tanınması
 - Sığınacaq verilməsi barədə məsələyə baxılması və qərar qəbul edilməsinin yalnız bir dövlət tərəfindən həyata keçirilməsi
 - Polis əməkdaşlığı
-

Sual: 2-ci Şenqen müqaviləsinə aid deyil. (Çəki: 1)

- İştirakçı dövlətlər tərəfindən vizanın verilməsi
 - Vahid daxili bazarda sərbəst hərəkəti və sərhəd nəzarəti
 - Üçüncü dövlətdən gəlmiş şəxslərin status məsələsi
 - Cinayət törətmiş şəxslərin verilməsi
 - Narkotik vasitələrinin yayılmasına qarşı mübarizə
-

Sual: Avropa Polis İdarəsi yaradılmışdı. (Çəki: 1)

- 1995
 - 1975
 - 1980
 - 1990
 - 1996
-

Sual: Maasrtix müqaviləsinə aid deyil. (Çəki: 1)

- Xarici siyasət, müdafiə və təhlükəsizlik sahələrində üzv dövlətlər razılaşdırılmış formada hərəkət etməli idilər.
 - Müqavilə subsidiarlıq prinsipinə əsaslanırdı.
 - Müqaviləyə görə, İttifaq o sahədə qərarlar qəbul edir ki, dövlətlər özləri o sahədə müstəqil və effektiv şəkildə qərarlar qəbul edə bilmirlər.
 - Üzv dövlətlərdə iqtisadi sahədə inteqrasiya birliyin orqanlarının səlahiyyətlərinə aid edilirdi.
 - Müqavilənin qüvvəyə minməsi ilə Avropa İqtisadi Birliyi Avropa Birliyinə çevrildi.
-

Sual: Avropa İttifaqı tərkibində bu qurum dünya təcrübəsində analoqu olmayan institut kimi dəyərləndirilir. (Çəki: 1)

- Avropa İttifaqı Vətəndaşlığı institutu
 - Avropa məhkəməsi
 - Nazirlər şurası
 - Avropa Parlamenti
 - Avropa Polis İdarəsi
-

Sual: Avropa İttifaqı vətəndaşlığının prinsiplərini bu müqavilə müəyyənləşdirdi. (Çəki: 1)

- Maastrixt

- Roma
 - Lissabon
 - Nitsa
 - Paris
-

Sual: Amsterdam müqaviləsi imzalanmışdı. (Çəki: 1)

- 1997
 - 1990
 - 1995
 - 2005
 - 2010
-

Sual: Lissabon sazişi imzalaanmışdı. (Çəki: 1)

- 2007
 - 1990
 - 1995
 - 2005
 - 2010
-

Sual: Bu müqavilə Aİ-nın qüvvəyə minməmiş konstitutsiyasını əvəz etməli idi. (Çəki: 1)

- Lissabon
 - Roma
 - Amsterdam
 - Nitsa
 - Paris
-

Sual: Aİ-nı idarə edən qurumlara aid deyil. (Çəki: 1)

- Qiymətləndirmə və Həmrəylik Konfransı;
 - Avropa Parlamenti
 - Avropa Zirvəsi
 - Avropa Şurası
 - Ombudsman
-

Sual: Avropa Parlamentinə aid deyil. (Çəki: 1)

- Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir.
 - Üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahibdir.
 - Büdcəni təsdiqləyir.
 - Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya bildirərək qanuniləşdirir.
 - Ümumi seçimlə 5 illik iş başına gəlir.
-

BÖLMƏ: 1102

Ad

1102

Suallardan

22

| | |
|----------------------|-------------------------------------|
| Maksimal faiz | 22 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Terorizm, mütəşəkkil cinayətkarlıq və narkotik alveri ilə mübarizəyə dair GUAM-ABŞ çərçivəsində proqramına uyğun olaraq bir sıra dövlətlərin ekspertlərinin yardımı ilə GUAM bir sıra layihələr həyata keçirmişdir-bu dövlətlər sırasına daxil deyil: (Çəki: 1)

- Fələstin
 - ABŞ
 - Bolqarıstan
 - Rumıniya
 - Macarıstan
-

Sual: Terorizm, mütəşəkkil cinayətkarlıq, narkotika alveri və digər təhlükəli cinayətlərlə mübarizəyə dair, GUAM-da nə yaradılmışdır? (Çəki: 1)

- virtual mərkəz
 - təhlükəzizlik şurası
 - komissiya
 - şura
 - katiblik
-

Sual: GUAM-a daxil olmayan dövlət: (Çəki: 1)

- Ermənistan
 - Gürcüstan
 - Ukrayna
 - Azərbaycan
 - Moldova
-

Sual: ABŞ-GUAM çərçivə proqramına daxildir: (Çəki: 1)

- Hamısı
 - GUAM virtual mərkəzinin yaradılması;
 - Anti-terrorist istiqamətdə informasiya mübadiləsi üzrə vahid informasiya məkanını yaradılması;
 - Gömrük və sərəhəyanı sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsi.
 - Korporativ İntegrasiya
-

Sual: GUAM-a daxil olmayan dövlət: (Çəki: 1)

- Rusiya
- Gürcüstan
- Ukrayna
- Azərbaycan

Moldova

Sual: Şanxay Əməkdaşlıq Təşkilatı nə vaxt qurulub? (Çəki: 1)

- 2001
 - 2003
 - 2009
 - 2002
 - 2000
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatının rəsmi dilləri: (Çəki: 1)

- Çin,rus
 - İngilis,rus
 - Fransız,rus
 - Çin,fransız
 - Çin,ingilis
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatının mərkəzi haradır? (Çəki: 1)

- Pekin
 - Cenevrə
 - London
 - Paris
 - Brüssel
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri sırasına daxildir: (Çəki: 1)

- Bütün variantlar doğrudur
 - Çin Xalq Respublikası
 - Qazaxıstan
 - Qırğızıstan
 - Rusiya
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmayan dövləti göstərin: (Çəki: 1)

- İngiltərə
 - Çin Xalq Respublikası
 - Qırğızıstan
 - Qazaxıstan
 - Rusiya
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmayan dövləti göstərin: (Çəki: 1)

- Fransa
 - Tacikistan
 - Çin Xalq Respublikası
 - Qırğızıstan
 - Qazaxıstan
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan dövləti göstərin (Çəki: 1)

- Özbəkistan
 - İngiltərə
 - Fransa
 - ABŞ
 - İsveçrə
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində çıxış edir: (Çəki: 1)

- Hamısı
 - Hindistan
 - İran
 - Monqolustan
 - Pakistan
-

Sual: Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində çıxış etmir: (Çəki: 1)

- Özbəkistan
 - Hindistan
 - İran
 - Monqolustan
 - Pakistan
-

Sual: "Şanxay beşliyi" yaradıldı: (Çəki: 1)

- 1996
 - 1998
 - 1994
 - 1999
 - 1990
-

Sual: "Şanxay beşliyi" nə daxil olan dövləti göstərin: (Çəki: 1)

- Rusiya
 - ABŞ
 - İran
 - Pakistan
 - İsrail
-

Sual: 1997-ci ildə Moskvada imzalanan sazişin məzmunu: (Çəki: 1)

- ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq ixtisarı barədə
 - ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq artırılması barədə
 - ümumi sərhəd bölgəsində olan dəniz qüvvələrinin qarşılıqlı olaraq ixtisarı barədə
 - ümumi sərhəd bölgəsində olan sərhəd qüvvələrinin qarşılıqlı olaraq ixtisarı barədə
 - bütün cavablar doğrudur
-

Sual: Avrasiya materikinın beşdə üç hissəsini təşkil edir: (Çəki: 1)

- «Şanxay beşliyi»nə daxil olan ölkələrin ümumi ərazisi
 - Rusiyanın ərazisi
 - Çinin ərazisi
 - Özbəkistanın ərazisi
 - hamısı
-

Sual: Özbəkistan nə vaxt "Şanxay beşliyi" müşahidəçi qismində qoşuldu? (Çəki: 1)

- 2000
 - 2001
 - 1998
 - 1996
 - 1993
-

Sual: 2002-ci ildə ŞƏT-in sammiti harada keçirildi? (Çəki: 1)

- Sankt-Petrburq
 - Pekin
 - Almata
 - Düşənbə
 - Bişkek
-

Sual: ŞƏT-in şuralarına daxil deyil: (Çəki: 1)

- Düzgün cavab variantı yoxdur
 - Hökumət Başçıları Şurası - hər il bir dəfə toplanan və büdcənin təsdiqi və iqtisadi müqavilələr edilməsi kimi əsas öhdəlikləri olan ikinci ən əhəmiyyətli alt mexanizmdir.
 - Xarici İşlər Nazirləri Şurası - dövlət başçıları Şurasından bir ay əvvəl toplanan və bu şuranın gündəmini təyin edən, beynəlxalq məsələlərin sıxlıqda müzakirə edildiyi təşkilatın ən funksional orqanlarından biridir
 - Təqdimat Şurası - üzv ölkələrin əməkdaşlıq etdikləri sahələrdə xadimlərin (müdafiə nazirləri, polis təşkilatları, ədalət nazirləri vs.) iştirakı ilə əhatəli görüş və müqavilələrin infrastrukturunun yaradıldığı əhəmiyyətli bir orqandır
 - Milli Koordinator Şurası - ildə ən az üç dəfə toplanan və ŞƏT üzvü olan ölkələrin milli koordinatorlarının qatıldığı bütün digər orqanları istiqamətləndirən orqandır
-

Sual: ŞƏT-in Xarici İşlər Nazirləri Şurası: (Çəki: 1)

- dövlət başçıları Şurasından bir ay əvvəl toplanan və bu şuranın gündəmini təyin edən, beynəlxalq məsələlərin sıxlıqda müzakirə edildiyi təşkilatın ən funksional orqanlarından biridir
- üzv ölkələrin əməkdaşlıq etdikləri sahələrdə xadimlərin (müdafiə nazirləri, polis təşkilatları, ədalət nazirləri vs.) iştirakı ilə əhatəli görüş və müqavilələrin infrastrukturunun yaradıldığı əhəmiyyətli bir orqandır
- ildə ən az üç dəfə toplanan və ŞƏT üzvü olan ölkələrin milli koordinatorlarının qatıldığı bütün digər orqanları istiqamətləndirən orqandır
- hər il bir dəfə toplanan və büdcənin təsdiqi və iqtisadi müqavilələr edilməsi kimi əsas öhdəlikləri olan ikinci ən əhəmiyyətli alt mexanizmdir

hər il bir dəfə nizamlı olaraq bir üzv ölkədə toplanan və dövlət başçılarının qatıldığı ən üst səviyyədəki qərar mexanizmidir

BÖLMƏ: 1002

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1002 |
| Suallardan | 31 |
| Maksimal faiz | 31 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 % |

Sual: Aİ tarixinin ən əhatəli genişlənməsi olmuşdur. (Çəki: 1)

- 2004
 1995
 1985
 2009
 2007

Sual: Aİ tarixinin ən əhatəli genişlənməsində neçə dövlət ittiifaq daxil olmuşdur (Çəki: 1)

- 10
 5
 8
 9
 3

Sual: Aİ-nin neçə üzvü var. (Çəki: 1)

- 27
 25
 28
 29
 30

Sual: NAFTA təsis edilmişdir. (Çəki: 1)

- 1994
 1991
 1995
 1992
 1993

Sual: Dünyada ən böyük regional azad ticarət zonasıdır. (Çəki: 1)

- NAFTA
 ASEAN

- Aİ
 - MERKOSUR
 - ALADİ
-

Sual: NAFTA-nın tərkibinə neçə dövlət daxildir? (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 10
-

Sual: NAFTA-nın üzvüdür. (Çəki: 1)

- Meksika
 - Braziliya
 - Argentina
 - Venesuela
 - Kolumbiya
-

Sual: Bu xüsusiyyətlərdən biri NAFTA-ya aid deyil. (Çəki: 1)

- Əvvəlcə müqavilələr bağlanmış və sonra iqtisadi əlaqələr inkişaf etmişdir.
 - 1994-cü ildə yaranmışdır
 - Tərkibinə ABŞ, Meksika, Kanada daxildir.
 - Dünyada ən böyük regional azad ticarət zonasıdır.
 - NAFTA-nın özəyi Amerika - Kanada iqtisadi inteqrasiyasıdır.
-

Sual: Latin Amerikasını ölkələri arasında ən iri ticarət-iqtisadi inteqrasiya qruplaşması hesab olunur. (Çəki: 1)

- Latin Amerikasını İnteqrasiya Assosiasiyası
 - MERKOSUR
 - NAFTA
 - ASEAN
 - CARİCOM
-

Sual: Latin Amerikasını İnteqrasiya Assosiasiyası yardılmışdır. (Çəki: 1)

- 1980
 - 1994
 - 1990
 - 1985
 - 1992
-

Sual: LAİA-nın neçə üzvü var ? (Çəki: 1)

- 11
- 10
- 3

- 5
 - 15
-

Sual: LAİA-nın yaradılmasının əsas məqsədi ; (Çəki: 1)

- Latin Amerikası regionunda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaq.
 - Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
 - Regionda azad iqtisadi zonanın yaradılması
 - Siyasi ittifaqa nail olmaq
 - Valyuta birliyinin yaradılması
-

Sual: LAİA-nın daha çox inkişaf etmiş üzvündən biridir. (Çəki: 1)

- Meksika
 - Venesuela
 - Kolumbiya
 - Peru
 - Uruqvay
-

Sual: LAİA-nın orta səviyyəli üzvündən biridir. (Çəki: 1)

- Çili
 - Boliviya
 - Paraqvay
 - Ekvador
 - Braziliya
-

Sual: LAİA-nın az inkişaf etmiş üzvündən biridir. (Çəki: 1)

- Kolumbiya
 - Peru,
 - Uruqvay
 - Argentina
 - Boliviya
-

Sual: LAİA-nın orta səviyyəli üzvündən biri deyil. (Çəki: 1)

- Argentina
 - Venesuela
 - Kolumbiya
 - Peru
 - Uruqvay
-

Sual: LAİA-nı yaradan və idarə edən qlobal hüquqi çərçivə sənədidir. (Çəki: 1)

- Montevideo Müqaviləsi
- Uruqvay müqaviləsi
- Maastrixt müqaviləsi

- London müqaviləsi
 - Lissabon sazişi
-

Sual: MERKOSUR-un məqsədidir (Çəki: 1)

- Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
 - Regionda azad iqtisadi zonanın yaradılması
 - Siyasi ittifaqa nail olmaq
 - Valyuta birliyinin yaradılması
 - Latin Amerikas regionunda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaq.
-

Sual: İspan dilindən tərcümədə bu birlik "Cənub konusunun ümumi bazarı" adlanır. (Çəki: 1)

- MERKOSUR
 - CARİCOM
 - And paktı
 - ASEAN
 - NAFTA
-

Sual: ASEAN təsis olunmuşdur. (Çəki: 1)

- 1967
 - 1967
 - 1978
 - 1960
 - 1977
-

Sual: ASEAN-ın təsis olunması haqqında sənəd adlanır. (Çəki: 1)

- Banqkok bəyannaməsi
 - Montevideo bəyannaməsi
 - Kuala-Lumpur bəyannaməsi
 - Maastrixt sazişi
 - Filippin sazişi
-

Sual: ASEAN-nı təsis edən ölkələrdən biri deyil. (Çəki: 1)

- Myanma
 - İndoneziya
 - Malaziya
 - Sinqapur
 - Tailand
-

Sual: Asiya-Sakit okean ərazisində ən böyük inteqrasiya qurumu ; (Çəki: 1)

- ASEAN
- APEC

- NAFTA
 - MDB
 - MERCOSUR
-

Sual: APEC yaradılmışdır. (Çəki: 1)

- 1989
 - 1967
 - 1978
 - 1960
 - 1977
-

Sual: APEC neçə dövləti özündə birləşdirir. (Çəki: 1)

- 21
 - 14
 - 20
 - 11
 - 8
-

Sual: APEC hansı dövlətin təşəbbüsü ilə yaradılmışdır. (Çəki: 1)

- Avstraliya
 - Filippin
 - Sinqapur
 - Malaziya
 - İndoneziya
-

Sual: Rusiya ilə Çin arasında danışıqlar prosesinin təşəbbüskarı kimi çıxış etmişdir. (Çəki: 1)

- ASEAN
 - APEC
 - MDB
 - GUAM
 - Şanxay əməkdaşlıq təşkilatı
-

Sual: Kamboca probleminin həll edilməsinə yardımını olmuşdur. (Çəki: 1)

- ASEAN
 - APEC
 - MDB
 - GUAM
 - Şanxay əməkdaşlıq təşkilatı
-

Sual: ASEAN-nın əsas məqsədi ; (Çəki: 1)

- regionda azad iqtisadi zonanın yaradılması
- regionda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaq.

- Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
- Siyasi ittifaqa nail olmaq
- Valyuta birliyinin yaradılması
-

Sual: MDB-nin qərargahı harda yerləşir ? (Çəki: 1)

- Minsk
- Moskva
- Ufa
- Odessa
- Kiyev
-

Sual: MDB neçənci ildə qurulmuşdur. (Çəki: 1)

- 1991
- 1992
- 1993
- 1994
- 1995
-

